

## **2001y\_Az\_Q2017\_Yekun imtahan testinin sualları**

### **Fənn : 2001Y Audit**

**1 Ümumi auditor riski dedikdə nə başa düşülür?**

- bütün cavablar düzgündür;
- müəssisədə tətbiq olunan mühəsibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkar çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkar çıxarılanadək);
- səhv fikrin formallaşması və yoxlananın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- auditor yoxlamasının gedisiində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkar çıxara bilməmək ehtimalı;

**2 Aşkar etməmək riski dedikdə başa düşülür:**

- bütün cavablar düzgündür;
- müəssisənin mühəsibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkar çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkar çıxarılanadək);
- audit prosesində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkar çıxara bilməmək ehtimalı;
- səhv fikrin formallaşması və yoxlananın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;

**3 Auditor riski aşağıdakılardır:**

- düzgün cavab yoxdur;
- hesabların saldosuna, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır;
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır;
- məzmun üzrə auditor prosedurları hesabların saldosunda, yaxud əməliyyatların sinifində əhəmiyyətli sayılan təhrifləri aşkar çıxarmağa imkan vermir;

**4 Aşkarlanmayan risk aşağıdakılardır:**

- düzgün cavab yoxdur;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə əhəmiyyətli sayıla bilən təhriflər uçot vasitəsilə aradan qaldırılmışdır;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə təhriflərə yol verildikdə;
- məzmun üzrə auditor prosedurları hesabların saldosu, yaxud əməliyyatlar sinfi üzrə əhəmiyyətli sayılan təhrifləri aşkar etməyə imkan vermir;
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər müəyyən edilmiş, lakin vaxtında aradan qaldırılmamışdır;

**5 Hansı növ risklərin kombinələşmiş qiymətləndirməsi nəticəsində auditor riski daha etibarlı müəyyənləşdirilmiş olur?**

- düzgün cavab yoxdur;
- təsərrüfatdaxili risk və aşkar etməmək riski;
- aşkar etməmək riski və nəzarət vasitəsi riski;
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
- aşkar etməmək riski;

**6 Auditor riski aşağıdakı komponentlərdən ibarətdir:**

- düzgün cavab yoxdur;
- iqtisadi subyektlə razılışdırılmaqla auditorun müəyyənləşdiridiyi risk;
- yalnız təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
- təsərrüfatdaxili risk, nəzarət vasitəsi riski, aşkar etməmək risk;

- nəzarət vasitəsi riski və aşkar etməmək risk;

## 7 Ayrılmaz risk aşağıdakılardan bağlıdır :

- düzgün cavab yoxdur;
- auditor prosedurları hesabların saldosunda yaxud əməliyyatların sinfində ayrılıqda və ya bütövlükdə əhəmiyyətli ola bilən təhrifləri aşkarlamaya imkan vermir;
- təhriflər hesabın saldosu, yaxud əməliyyatların sinfi üzrə ola bilər (əhəmiyyətli təhriflər vaxtında aradan qaldırılmışdır) və uçot vasitəsilə düzəldilmədikdə);
- hesabların saldosu, yaxud əməliyyatlar üzrə təhriflər ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət təşkil edil-mədikdə);
- maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur;

## 8 Əhəmiyyətlilik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur:

- düzgün cavab yoxdur;
- əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağırsa, auditor riski də bir o qədər aşağı olur;
- əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirse, auditor riski də bir o qədər yüksək olur;
- əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirse, auditor riski də bir o qədər aşağı olur;
- əhəmiyyətliliyin səviyyəsi yüksəldikcə auditor riski dəyişmir;

## 9 Auditor riski necə başa düşülür?

- bütün cavablar düzgündür;
- münşətinin maliyyə hesabatı haqqında mənfi fikir söyləniləndikdə göstərilən xidmətlərə görə qonorar ala bilməmək riski;
- yoxlanılan Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşdırmalarının mövcudluğu haqda auditorun fikrinin söylənilməsi;
- maliyyə hesabatında əhəmiyyətli saxtalaşdırmanın olmasına rəğmən auditor tərəfindən müvafiq olmayan fikrin söylənilməsi;
- auditor prosedurları məzmunca hesabların qalıqları üzrə bütün saxtalaşdırmaları aşkarlamaya imkan vermir;

## 10 Beynəlxalq auditor praktikasında ayrılmaz risk dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur;
- hesabın qalığı yaxud əməliyyatlar üzrə saxtalığa yol verilə bilər və onlar mühasibat uçotu və daxili nəzarətin köməyi ilə vaxtında aradan qaldırılmır;
- saxtalaşdırmaları aşkar çıxarmağa imkan verməyən risklər həm ayrılıqda, həm də məcmu şəkildə əhəmiyyətli ola bilər;
- müvafiq daxili nəzarət vasitələri olmadıqda hesablar qalığının və yaxud əməliyyatlar siniflərinin əhəmiyyətli təhriflərə məruz qalması;
- hesabın qalığı yaxud əməliyyatlar üzrə yol verilən saxtalaşdırma mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə vaxtında aradan qaldırılır;

## 11 Beynəlxalq auditor praktikasında aşkarlanmamaq riski dedikdə nə başa düşülür?

- auditor yoxlaması mahiyyətcə hesabların qalığı üzrə və yaxud əməliyyatların dərəcəsi üzrə saxtalaşdırılmanı aşkarlaya bilmir;
- saxtalaşdırılmanın öz vaxtında aradan qaldırılmaması riski ;
- hesabların qalığının və yaxud əməliyyatların dərəcəsinin saxtalaşdırılması meyli;
- auditor yoxlaması vasitəsi ilə saxtalaşdırmanın aşkarlanmasına imkan verməyən risklər;
- hesabların qalığı, yaxud əməliyyatlar üzrə saxtalaşdırma vaxtında aradan qaldırıla və yaxud daxili nəzarətin köməyi ilə aşkarlanıa bilər;

## 12 Əhəmiyyətlilik və auditor riski arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- asılılıq seçimini həcmi ilə müəyyənləşir;
- heç bir qarşılıqlı əlaqə yoxdur;
- birbaşa əlaqə;
- eks əlaqə;
- asılılıq riskin səviyyəsi ilə müəyyənləşir;

13 Auditor riskinin hansı növü birbaşa auditordan asılıdır?

- nəzarət vasitəsi riski və aşkar etməmək riski;
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
- təsərrüfatdaxili risk;
- aşkar etməmək riski;
- nəzarət vasitəsi riski;

14 Aşkar etməmək riski ilə hansı göstərici müəyyən edilir?

- müəssisənin uçot heyətinin işinin səmərəliliyi və keyfiyyəti;
- iqtisadi subyektin hesabatlarında əhəmiyyətli səhvlərə yol verilməsi dərəcəsi;
- düzgün cavab yoxdur;
- auditorun işinin səmərəliliyi və keyfiyyəti;
- nəzarət vasitəsinin işinin səmərəliliyi;

15 Auditor riski:

- məhdud riskdir;
- auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir;
- auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir;
- auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir;
- özünü doğrultmayan qeyri sistematik riskdir;

16 Audit programında göstərilir :

- düzgün cavab yoxdur.
- yoxlamayı aparan auditor üçün təlimat toplusu;
- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr
- audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- yoxlamayı aparan auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;

17 Auditor programı dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur;
- zəruri auditor prosedurlarının xülasəsi;
- auditor yoxlamasının istiqaməti;
- auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan audit prosedurlarının həcmi, xarakteri və müddətləri;
- auditor yoxlamasının istiqaməti və zəruri auditor yoxlamasının xülasəsi;

18 Kənar auditin keçirilməsi üçün əsas sayılır:

- bütün cavablar düzgündür;
- normativ aktların göstərişləri;
- dövlət orqanlarının tapşırıqları;
- müqavilə;
- yuxarı təşkilatın sərəncamı;

19 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- bütün cavablar düzgündür;
- maliyyə -təsərrüfat fəaliyyəti ilə əlaqədar iqtisadi subyektin heyətinə məsləhət verilməsi;
- iqtisadi subyektin mühasibat uçutunun bərpası;
- audit aparılan şəxsin xüsusi hesabatının yoxlanılması;
- biznes-planlaşma;

20 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- düzgün cavab yoxdur;

- maliyyə-təsərrüfat fəaliyyəti üzrə iqtisadi subyektin heyətinə məsləhət verilməsi;
- iqtisadi subyektin mühasibat uçotunun bərpası;
- iqtisadi subyektin xüsusi hesabatlarının yoxlanılması;
- marketinq, elmi-tədqiqat və eksperimental tədqiqat;

21 Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

- məqsədli fond;
- yuxarı təşkilatın vəsaiti;
- məhsulun maya dəyəri;
- ehtiyat fondu;
- təşkilatın xalis mənfəəti;

22 Auditor xidmətinə görə ödəniş aparılır:

- Auditor Palatası tərəfindən təsdiq olunmuş tarifə istinad olaraq;
- hökumət tərəfindən təsdiq olunmuş tarifə müvafiq olaraq;
- müştəri ilə razılaşma əsasında, lakin ölkənin qanunvericiliyində müəyyən olunmuş tariflərdən yuxarı olmamaq şərti ilə;
- auditor təşkilatı tərəfindən müəyyən edilmiş tariflərə əsasən müştəri ilə razılaşma yolu ilə.
- Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş tarifə əsasən;

23 Məcburi və könüllü audit yoxlamalarının aparılması ödənilir:

- 1000 manat hədudunda.
- tabeçiliyində olan ərazidə müvafiq qaydada qeydiyyata alınmış audit
- ölkənin höküməti tərəfindən qoyulmuş tariflərlə;
- sifarişçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə;
- təşkilatın özü tərəfindən təyin edilmiş tariflərlə;

24 Auditorların və sifarişçilərin münasibətləri aşağıdakı əsas sənədlə tənzimlənir:

- audit xidmətini müşaiyət edən xidmətlərə görə müqavilə ilə;
- auditin aparılmasına alınan öhdəcilik məktubu ilə;
- şifahi danışçıqlarla;
- audit yoxlaması və ya digər xidmətlərin aparılmasına dair müqavilə ilə.
- audit yoxlaması aparılmasına dair müqavilə ilə;

25 Audit olunan şəxsin rəhbərliyi və digər vəzifəli şəxsləri məcburdurlar:

- düzgün cavab yoxdur.
- müqavilədə göstərilən məbləği bütövlükə auditora ödəməlidirlər;
- audit yoxlaması aparılırkən auditorların qarşısında onların heç bir məsuliyyəti yoxdur;
- auditin aparılması üçün şərait yaratmalıdır;
- bütün cavablar doğrudur;

26 Auditorun müştəri qarşısındaki günahı və məsuliyyəti necə müəyyən edilir:

- istintaq orqanları tərəfindən.
- vergi orqanları tərəfindən;
- auditor yoxlamasına dair müqavilə ilə;
- məhkəmənin qərarı ilə;
- Maliyyə Nazirliyi tərəfindən;

27 Audit planı özündə birləşdirir:

- auditor yoxlamasının həyata keçirilməsinin ehtimal olunan həcmi və qaydası;
- bütün cavablar düzgündür;
- yoxlamanı yerinə yetirən auditor üçün təlimatlar toplusu;

- auditor qərarının hazırlanması üçün əsas sayılan nəticələr və onların əsaslandırılması;
- auditor prosedurunun xarakterinin, müddətinin və həcmiñin təsviri;

28 Audit programında göstərilir :

- düzgün cavab yoxdur.
- yoxlamayı aparan auditor üçün təlimat toplusu;
- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr;
- audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- yoxlamayı aparan auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;

29 Audit yoxlamasının ümumi planı kim tərəfindən tərtib edilir:

- düzgün cavab yoxdur.
- iqtisadi subyektin rəhbərliyi;
- auditor şirkətinin rəhbəri;
- yoxlamayı aparan auditor;
- təşkilatın baş mühəsibi;

30 Auditin planlaşmasına aid edilir:

- düzgün cavab yoxdur
- yoxlama qrafiklərinin hazırlanması
- sifarişçi ilə danışıqların aparılması
- auditor prosedurlarının ümumi strateqiyasının hazırlanması, onun müddətinə və həcmində yanaşma
- sifarişçi ilə danışıqların aparılması və yoxlama qrafikinin hazırlanması

31 Auditin planlaşdırılması aparılır:

- düzgün cavab yoxdur.
- ötən auditin nəticələri ilə tanış olmaq üçün;
- auditorun qanararını təyin etmək üçün;
- müştərinin biznes fəaliyyətindəki problemləri aşkarla çıxarmaq və onların auditor prosedurlarının seçimində təsirini müəyyən etmək;
- bütün cavablar doğrudur;

32 Hansı üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- inventarizasiya;
- məntiqi;
- riyazi;
- ölçmə;
- surətçixarma;

33 Hansı üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- məntiqi;
- ölçmə;
- inventarizasiya;
- laborator analizi;
- riyazi;

34 Auditor maliyyə hesabatının auditü zamanı daxili auditin məlumatlarına istinad edə bilərmi?

- düzgün cavab yoxdur;
- maliyyə hesabatının auditünə dair müqavilənin şərtlərinə uyğun olaraq daxili auditorun işindən istifadə edir;
- daxili auditorun işinə tamamilə etibar etməlidir;
- daxili auditorun işinə bütün hallarda istinad etməməlidir;
- daxili auditorun işini maliyyə orqanları ilə müzakirə edir;

35 Daxili auditin vəzifələrini yerinə yetirə bilər:

- vergi orqanlarının müfəttişləri və maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;
- maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;
- vergi orqanlarının müfəttişi;
- iqtisadi subyektin ştatında olan xüsusi xidmət;
- vergi orqanlarının müfəttişləri və iqtisadi subyektin ştatında olan xüsusi xidmətlər;

36 Daxili auditin həcmi və məqsədi aşağıdakı amillərdən asılıdır:

- doğru cavab yoxdur;
- daxili audit xidmətinin işçilərinin ştat cədvəlinə uyğun sayından;
- iqtisadi subyektin təşkilati strukturundan;
- təşkilatın ölçüsü, təşkilati strukturu və müdriyyətin tələblərindən;
- iqtisadi subyektin sahə aidiyyatından;

37 Daxili auditin təşkili, rolu və vəzifələri müəyyənləşdirilir:

- auditor təşkilatının rəhbərliyi ilə;
- Vergilər Nazirliyi ilə;
- Maliyyə Nazirliyi ilə;
- iqtisadi subyektin rəhbərliyi və (və ya) mülkiyyətçisi ilə;
- Auditorlar Palatası ilə;

38 Daxili auditi həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır:

- bütün cavablar düzgündür;
- audit yoxlamasını sıfariş verən müştərilər;
- 3-cü şəxslər;
- yoxlanılan təşkilatın mülkiyyətçiləri;
- idarəetmənin yuxarı orqanları;

39 Daxili auditi həyata keçirən mütəxəssislər məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur;
- auditor yoxlamasını sıfariş verən müştəri qarşısında;
- 3-cü şəxs qarşısında;
- yoxlanılan təşkilatın rəhbərliyi qarşısında;
- 3-cü şəxs və auditor yoxlamasını sıfariş verən müştəri qarşısında;

40 Auditor aşağıdakı məqsədlər üçün nəzarət prosedurlarını kifayət qədər dərindən bilməlidir:

- audit olunan şəxsin baş mühəsibindən izahat almaq;
- audit olunan şəxsin rəhbərindən izahat almaq;
- audit olunan şəxsin rəhbəri ilə ünsiyyət;
- auditor yoxlamasının planını hazırlamaq;
- vergi və maliyyə orqanları ilə ünsiyyət yaratmaq;

41 Sənədli nəzarətin hansı üsulu yoxlanılan dövrdə bu və ya digər dəyişikliyin səbəblərini müəyyənləşdirməyə imkan verir?

- sənədlərin üzləşdirilməsi;
- hesabi yoxlama;
- sənədələrin oxunması;
- iqtisadi təhlil
- yazılı sorğu;

42 Sənədli nəzarətin hansı üsulu müxtəlif sənədlərdə olan məlumatların dürüstlüğünün qiymətləndirilməsinə imkan verir?

- iqtisadi təhlil
- hesabi yoxlama;
- sənədələrin oxunması;
- sənədlərin üzləşdirilməsi;
- yazılı sorğu;

43 Sənədli nəzarətin hansı üsulu məlumatların etibarlığını artırır ?

- düzgün cavab yoxdur
- hesabi yoxlama;
- sənədələrin oxunması;
- yazılı sorğu;
- sənədlərin üzləşdirilməsi;

44 Sənədli nəzarətin hansı üsulu mühasibat sənədlərində və registrlərində rəqəm məlumatlarının düzgünlüğünün yoxlanılması ilə nəticələnir?

- iqtisadi təhlil;
- yazılı sorğu;
- sənədələrin oxunması;
- hesabi yoxlama;
- sənədlərin üzləşdirilməsi;

45 Sənədli nəzarətin hansı üsulu obyektdə aid olan sənədlərin öyrənilməsini özündə əks etdirir?

- sənədlərin üzləşdirilməsi;
- hesabi yoxlama;
- iqtisadi təhlil;
- sənədələrin oxunması;
- yazılı sorğu;

46 İqtisadi nəzarətin təşkilinin hansı prinsipi iqtisadiyyata təsir edir?

- rasionallıq;
- obyektivlik;
- qanunilik;
- həqiqilik;
- peşə səlaihyyəti;

47 Daxili nəzarət sisteminin əsas elementlərini müəyyənləşdirin:

- nəzarət prosedurları;
- müəssisələrin mühasibat uçotunun prosedurları;
- daxili nəzarət texnikası;
- nəzarət mühiti, nəzarət prosedurları;
- nəzarət mühiti;

48 Əgər müştərinin daxili nəzarət sistemi çox yüksək təşkil olunmuş-dursa, auditor nə etməlidir?

- düzgün cavab yoxdur
- onun etibarlığını yoxlamaq və daha sonra mütləq qaydada bütün məlumatlardan istifadə etmək;
- onun bütün məlumatlarından istisnasız olaraq istifadə etmək və yoxlama müddətini minimuma endirmək;
- onun etibarlığını yoxlamaq, daha sonra yalnız kənar audit üçün zəruri sayılan məlumatlardan istifadə etmək;
- onun etibarlığını yoxlamaq, daha sonra zərurət yarandıqda bütün məlumatlardan istifadə etmək;

49 Mühasibat uçotu sistemi və daxili nəzarətin təşkilinin qiymətləndiril-məsi aparılır:

- daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün;
- müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün;

- auditor prosedurlarının sayını təyin etmək üçün;
- auditor prosedurlarının sayını və daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün.
- müəssisənin gələcəkdə fəaliyyət göstərməsini müəyyən etmək üçün;

50 Daxili nəzarət vasitələrinin testləri nəyə münasibətdə auditor sübutlarının alınması məqsədi ilə aparılan yoxlamalardır?

- bütün cavablar doğrudur;
- mühasibat uçotu hesabatlarında vasaitlərin qalığının düzgün əks etdirilməsi;
- mühasibat uçotu hesablarında əməliyyatların düzgün əks etdirilməsi;
- mühasibat uçotu və daxili nəzarət sistemlərinin lazımi səviyyədə təşkili və səmərəli fəaliyyəti;
- məlumatın açıqlaması;

51 Nəzarət vasitəsi testləri:

- düzgün cavab yoxdur;
- dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir;
- maliyyə orqanlarının keçirdiyi testlərdir;
- daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır;
- müvafiq banklar tərəfindən keçirilən testlərdir;

52 Beynəlxalq Audit Standartları (BAS) ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) arasındaki əlaqə hansı qaydada təmin olunur?

- BAS və MHBS eyni quruluşa malikdir, uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur;
- BAS və MHBS uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur;
- BAS və MHBS eyni quruluşa malikdir;
- MHBS auditorlar tərəfindən yoxlanılan hesabatların müvafiq tələblərə uyğunluğu meyarını yoxlamaq üçün istifadə edilir;

53 Firmadaxili auditor standartları hazırlanıqdə auditor təşkilatı rəhbər tutmalıdır:

- yalnız akkreditə olunan peşəkar auditor birliyinin tövsiyələrini;
- auditor fəaliyyətini tənzimləyən normativ aktları və akkreditə olunan auditor birliyinin tövsiyələrini;
- yalnız Mütəsəbit Uçotu üzrə Milli Standartları və Maliyyə Nazirliyinin təlimatlarını;
- yalnız peşə fəaliyyətinin məcəlləsini;
- yalnız Maliyyə Nazirliyinin təlimatlarını;

54 Auditin Beynəlxalq Standartlarının konseptual əsasları tətbiq edilir:

- düzgün cavabı yoxdur;
- informasiyaların hazırlanması üzrə xidmətlərə
- auditor praktikasında göstərilən bütün xidmətlərə
- auditin əsaslarına və köməkçi xidmətlərinə
- bütün cavablar düzdür

55 Auditor standartları aşağıdakı funksiyaları yerinə yetirir:

- düzgün cavabı yoxdur;
- auditor xidmətləri bazarda rəqabəti aradan qaldırır;
- cəmiyyətin auditə etimadını formalasdır;
- yoxlananın yüksək keyfiyyətini və auditor proseslərinin müxtəlif elementlərinin əlaqəsini təmin edir;
- cəmiyyətin auditə etimadını formalasdır və auditor xidmətləri bazarda rəqabəti aradan qaldırır;

56 Auditor təşkilatının firmadaxili standartları təsdiq edilir:

- vergi orqanlarının razılığı ilə;
- auditor təşkilatının müştərisinin razılığı ilə;
- akkreditə olunan peşəkar auditor təşkilatları;

- əgər təsis sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, auditor təşkilatının rəhbərinin əmri ilə;
- Maliyyə Nazirliyinin razılığı ilə;

57 Auditin keyfiyyətinə nəzarət həyata keçirilir:

- düzgün cavab yoxdur;
- hər bir auditor yoxlaması səviyyəsində;
- konkret auditor firması səviyyəsində;
- auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində;
- vergi və maliyyə orqanları ilə razılışdırılmaqla konkert audit firması səviyyəsində;

58 Yoxlama keçirilərkən auditorun aldığı məlumat:

- açıqlıq auditin aparılması müqaviləsinin şərtlərindən asılıdır.
- açıqdır;
- yalnız xidməti istifadə üçündür;
- məxfidir;
- informasiyadan asılı olaraq açıqdır;

59 Auditorun müstəqilliyi prinsipini pozan halları müəyyənləşdirin:

- düzgün cavabı yoxdur;
- komisyon mükafatları
- saygılılığın gözlənilməsi üzrə öhdəliklərdə baş verən münaqişə
- müştərilər və onların işləri ilə bağlı maliyyə əlaqəsi
- bütün cavablar düzgündür

60 Baş vermə, dəyərcə qiymətləndirmə və dəqiq ölçü aid edilir

- düzgün cavabı yoxdur;
- Beynəlxalq Audit Standartlarının prinsiplərinə;
- Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə;
- maliyyə hesabatının hazırlanması prinsiplərinə
- audit sübutlarının alınması prinsiplərinə;

61 Təsis sənədlərinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir

- vergitutmanın yoxlanılması;
- təsisçilər ilə hesablaşmaların yoxlanılması;
- nizamnamə kapitalının formalasdırılmasının yoxlanılması;
- təsis sənədlərinin yoxlanılması;
- təsisçilərin yiğincaqlarının sənədlərinin yoxlanılması;

62 Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc;
- təşkilati-hüquqi forma ;
- nizamnamə kapitalının formalasdırılmasının düzgünlüyü;
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü;
- xüsusi səhmlərin mövcudluğu;

63 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- əmrlərin yoxlanılması;
- mühasibat şöbəsinin yoxlanılması;
- uçot siyasetinin faktiki mövcudluğu;
- fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması;
- maliyyə şöbəsinin yoxlanılması;

64 Uçot siyasetinin auditı zamanı aşkarla çıxarılan tipik səhv'lərə aid edilir:

- ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması
- təsis müqaviləsinin mövcud olmaması;
- biznes planın mövcud olmaması;
- uçot siyasetinin mövcud olmaması;
- qiymət siyasetinin mövcud olmaması;

65 Təşkilatın uçot siyasetinin formalasdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- iqtisadiyyat şöbəsinin müdürü;
- baş mühəndis;
- müəssisənin rəhbəri;
- baş mühasib;
- maliyyə şöbəsinin müdürü;

66 Uçot siyasetinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir:

- ödənişlər üzrə hesablaşmaların düzgünlüyü;
- nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü;
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü ;
- təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu;
- uçot siyasetinin faktiki mövcudluğu;

67 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir Kapitaldakı dəyişikliklər haqqında hesabatda;

- düzgün cavab yoxdur;
- mühasibat balansında;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- müəssisənin uçot siyasetində;
- izahlı qeydlərdə;

68 Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasetinə əsaslanır ki, onun məqsədi aşağıdakıların yoxlanılmasıdır:

- təsisçilərlə hesablaşmaların düzgünlüğünü
- təsisçilər tərəfindən nizamnamə kapitalına iştirak payının qoyulmasının düzgünlüğünü;
- təsis sənədlərinin düzgünlüğünü və mövcud qanunvericiliyə uyğunluğunun;
- uçot siyasetinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- ƏDV üzrə hesablaşmaların düzgünlüğünü;

69 Mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları səciyyələndirir:

- müəssisənin texniki siyasetini
- müəssisənin dividend siyasetini
- müəssisənin qiymət siyasetini
- müəssisənin uçot siyasetini
- müəssisənin vergi siyasetini

70 Təşkilatın uçot siyasetinə daxildir:

- ƏDV üzrə hesablaşmaların auditı qaydası;
- təsis sənədlərinin yoxlanılması qaydası;
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası;
- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları;
- təsisçilər ilə hesablaşmaların auditı qaydası;

71 Auditor rəyi səciyyələndirir:

- düzgün cavab yoxdur;
- maliyyə hesabatı dərc olunandan sonra aşkarlanan faktlara qiymət verilməsi;
- maliyyə hesabatı dərc olunanadək aşkarlanan faktlara qiymət verilməsi;
- auditor rəyi imzalanan tarixdək yol verilən hadisələrə qiymət verilməsi;
- hesabat ilinin dekabr ayının 31-dən sonra təşkilatın fəaliyyətindəyələr verilən faktlara qiymət verilməsi;

72 Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- bütün cavabkar doğrudur.
- yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;
- bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
- mənfi auditor rəyi hazırlamalıdır;
- bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;

73 Hansı halda auditor rəyi verilənədək, auditor müştəri-təşkilatdan hesabatlara düzəliş edilməsini tələb edə bilər:

- düzgün cavab yoxdur.
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
- iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;

74 Əgər fəaliyyətin fasılısızlığı əhəmiyyət daşıyan qeyri- müəyyənliliklə müşayiət olunursa və Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

- düzgün cavab yoxdur;
- mənfi fikir bildirməlidir;
- rəyə diqqəti cəlb edə bilən abzas əlavə etməlidir;
- iradla fikrini bildirməli, yaxud mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımı şəkildə modifikasiya etməlidir;

75 Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının;
- maliyyə vəziyyətinin;
- əmlak vəziyyətinin;
- bütün cavablar düzgündür
- fəaliyyətin nəticəsinin;

76 Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

- düzgün cavab yoxdur
- fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi
- mahiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır
- auditor rəyinin lazımı modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi
- mənfi fikrin bildirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi

77 Auditor məsuliyyət daşıyır:

- bütün cavablar doğrudur.
- hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- müştərinin hesabatlarının məzmununa görə;
- öz rəyinə görə;
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

78 Əgər auditor belə hesab edir ki, subyekt öz fəaliyyətini fasılısız davam etdirə bilməz, onda o, belə etməlidir:

- düzgün cavab yoxdur;
- xüsusi qeyd aparmalı, yaxud mənfi fikir bildirməlidir;
- rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir;
- mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımi səviyyədə verməlidir;

79 Əgər müştəri mal-material ehtiyatlarının inventarlaşması zamanı auditorun iştirakına dair tələbini icra etmirə, bu hal auditor qərarında necə əks etdirilməlidir:

- istinad etməklə fikir bildirmək;
- mənfi fikir;
- müsbət fikir;
- fikrini bildirməkdən imtina etmək;
- düzgün cavab yoxdur;

80 Auditor rəyi nədən ibarətdir?

- yekun hissə;
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı;
- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı;
- giriş, analitik, yekun;
- giriş hissə;

81 Müəssisənin öz fəaliyyətini gələcəkdə də davam etdirə biləcəyini təyin etmək üçün hansı prosedurun tətbiqi daha effektiv olacaq?

- kredit borcunun artmasının xronoloji təhlili;
- debitor borcunun artmasının xronoloji təhlili;
- aktivlərin likvidliyi barədə balansın maliyyə təhlili;
- xüsusi kapitalın artımının təhlili;
- inflasiya əmsalına düzəliş edilməklə satış həcmi təhlili;

82 Mühasibat hesabatı audit üçün sübutdurmu:

- doğru cavab yoxdur;
- ola bilsin;
- yox;
- bəli;
- bəzi hallarda;

83 Audit sübütlarına aiddir:

- doğru cavab yoxdur;
- yalnız audit programı;
- yalnız auditorun hesabatı;
- audit aparılan müddətdə alınan məlumatlar;
- yalnız audit planı;

84 Beynəlxalq Audit Standartları auditordan əhəmiyyətliliyə qiymət verilməsini tələb edir:

- düzgün cavab yoxdur;
- təhriflərin səbəbləri qiymətləndirildikdə;
- auditor prosedurları planlaşdırıldıqda;
- auditor prosedurları planlaşdırıldıqda və təhriflərin səbəblərinə qiymət verildikdə;
- auditor prosedurları planlaşdırıldıqda, təhriflərin səbəblərinə qiymət verildikdə, mühasibat uçotu və daxili nəzarət sisteminiə qiymət verildikdə;

85 Beynəlxalq Audit Standartları auditor sübutlarının alınmasının aşağıdakı prosedurlarını deklorasiya edir:

- düzgün cavab yoxdur
- müfəttişlik, müşahidə, sorğu, təsdiq, yenidən hesablamaq və analitik prosedurlar;
- müfəttişlik, müşahidə, icmallaşdırma və qruplaşdırma, sorğu və təsdiq, yenidən hesablamaq, sürət çıxarma və analitik prosedurlar;
- müfəttişlik, müşahidə, sorğu, təsdiq, yekun vurmaq və analitik prosedurlar;
- yenidən hesablamaq, inventarlaşma, uçot qaydalarına əmlə olunmasının yoxlanılması, təsdiq, şifahi sorğu, sənədlərin yoxlanılması, analitik prosedurlar, alternativ balansın hazırlanması;

86 Əgər rəhbərliyin ərizəsi digər auditor sübutları ilə ziddiyət təşkil edərsə, onda auditor etməlidir:

- düzgün cavab yoxdur
- alternativ auditor prosedurları həyata keçirmək
- auditor qərarının modifikasiyasının zəruriliyini nəzərdən keçirmək
- əlavə prosedurlar həyata keçirmək və rəhbərliyin digər ərizəsinin etibarlılığını bir daha nəzərə almaq;
- qeydlə fikir bildirmək və rəyə diqqəti cəlb edən abzas daxil etmək

87 Analitik prosedurlarının yerinə yetirilməsi üsullarına aiddir:

- məlumatın təsdiqlənməsi və sadə müqayisə üsulu
- məlumatların təsdiqlənməsi;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi;
- sadə müqayisə üsulu;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi və məlumatların təsdiqlənməsi;

88 Müfəttişlik audit prosedurunun mahiyyəti nədədir:

- subyektin pul vəsaitlərinin hərəkəti haqda hesabatının yoxlanılması.
- subyektin mühasibat balansında maddələrin yoxlanılması;
- hesablamaların riyazi yoxlanılması;
- yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;
- mənfəət və zərər haqqında hesabat maddələrinin yoxlanılması;

89 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- hesabi yoxlamalar vasitəsi ilə ;
- tipik səhvələr vasitəsi ilə;
- auditor süburları vasitəsi ilə;
- auditor prosedurlar vasitəsi ilə;
- analitik prosedurlar vasitəsi ilə;

90 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüğünün yoxlanması aid edilir:

- tipik səhvələrə aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- auditor süburlarına aid edilir;
- auditor proseduruna aid edilir;
- analitik prosedurlara aid edilir;

91 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüğünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüğünün üzləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla
- istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;

- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq mələqlərinə uyğunluğunun eyni olması ilə;

92 Analistik prosedurlarının yerinə yetirilməsinin əsas mərhələləri hansılardır:

- prosedurun məqsədinin təyin olunması, onun növünün seçiləməsi və yerinə yetirilməsi;
- prosedurun yerinə yetirilməsi
- prosedurun məqsədinin təyin olunması və prosedurun növünün seçiləməsi
- prosedurun məqsədinin təyin olunması, onun növünün seçiləməsi, yerinə yetirilməsi və nəticələrinin təhlili.
- prosedurun yerinə yetirilməsi nəticələrinin təhlili;

93 Analistik prosedurlar ehtiva edir:

- bütün cavablar doğrudur;
- mühasibat ucot hesablarında əməliyyatların düzgünlüyüünə qiymət verən testlər;
- daxili nəzarət vasitələrinin testləri ;
- mahiyyəti üzrə yoxlama proseduru;
- mühasibat hesablarında vəsaitlərin qalığının düzgünlüyüünə qiymət verən

94 Ekspert yoxlaması tamamlayır:

- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- Sənədlərdə səhvlerin aşkarla çıxarılmasını
- Aparılmış hesablamaların düzgünlüyünü
- Formal və hesabi yoxlamanı
- Əsas vəsaitlərin auditinin düzgün aparılmasını

95 İqtisadi yoxlama müəyyən edir:

- Ümumi sənədlərin auditinin düzgünlüyünü
- Kassa əməliyyatlarının auditinin düzgünlüyünü
- Əsas vəsaitlərin auditinin düzgünlüyünü
- Aparılmış əməliyyatın məqsədə uyğunluğunu
- Audit fəaliyyətində iqtisadi təhlilinin rolunu

96 Normativ-hüquqi yoxlama təyin edir:

- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- Əməliyyatların maliyyələşdirilmə mənbələri üzrə əsaslandırılmasını
- Aparılmış əməliyyatın iqtisadi məqsədə uyğunluğunu
- Aparılmış əməliyyatın qanunvericiliyə uyğunluğunu
- Sənədlərdə rekvizitlərinin düzgün doldurulmasını

97 Sənədlərin hesabı yoxlanılmasına daxildir:

- Sənədlərdə rekvizitlərinin düzgün doldurulması
- Mühasibat hesabatının bütün formalarının yoxlanılması
- Sıralamanın ardıcılığının gözlənilməsi
- Sənədlərdə göstərilmiş qiymətlərin düzgünlüyü
- Sənədlərdə səhvlerin aşkarla çıxarılması

98 Sənədin formal yoxlanılması aşağıdakıları nəzərdə tutur:

- Sənədlərin işlənməsi zamanı yekunların düzgünlüyünü
- Sənədlərdə səhvlerin aşkarla çıxarılmasını;
- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- Sənədin rekвизitlərinin tamlığı və düzgün doldurulması
- Aparılmış hesablamaların düzgünlüyünü

99 Auditor sübutları əldə olunur:

- düzgün cavab yoxdur
- yalnız mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;
- yalnız daxili nəzarət vasitələrinin testləri vasitəsi ilə;
- daxili nəzarət vasitələrinin testləri və mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;
- mühasibat uçotu və daxili nəzarət sisteminin təşkili və səmərəliliyi vasitəsi ilə;

100 Audit seçiminin statistik metodу nəyi nəzərdə tutur:

- elementlərin təsadüfi seçimi və ehtimal nəzəriyyəsinin tətbiq edilməsini;
- elementlərin sistemsız seçimini;
- elementlərin təsadüfi seçimini;
- düzgün cavab yoxdur.
- ehtimal nəzəriyyəsinin tətbiq edilməsi;

101 Aşağıdakı seçimlər fərqləndirilir:

- reprezentativ və mürəkkəb
- qeyri-reprezentativ və qarışq
- mürəkkəb və qarışq
- qeyri-reprezentativ və mürəkkəb
- reprezentativ və qeyri-reprezentativ

102 Seçimin ümumi səhvi dedikdə başa düşülür:

- bütün cavablar düzgündür
- yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqteyi-nəzərindən reprezentativ hesab olunmur;
- daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə);
- uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (mahiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə);
- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayı)

103 Auditor seçimini necə olmalıdır?

- təsadüfi;
- maksimum dürüst;
- maksimum tam;
- reprezentativ
- sistemli;

104 Fırıldaqçılıq nəyi təsvir edir:

- bütün cavablar doğrudur;
- aktivlərin, yaxud mənimsəmələrin düzgün qiymətləndirilməməsi riskini artırın şərtlərin və hadisələrin mövcudluğu;
- hesabi və məntiqi səhvlər nəticəsində maliyyə məlumatının təhrif edilməsi;
- təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən ucot yazılışlarının düzgün əks etdirilməməsi;
- təsərrüfat fəaliyyəti faktlarının düzgün təqdim olunmaması nəticəsində maliyyə informasiyalarının təhrif edilməsi;

105 Auditor satışdan alınan gəlirləri müştəri tərəfindən gizlədilməsi və ucot qeydlərində əks olunmamasını belə təsnifləşdirir:

- hesabı səhv;
- yaddan çıxarmaq;
- mexaniki səhv;
- fırıldaqçılıq;
- təsərrüfat əməliyyatlarının həcmindən asılı olaraq;

106 Auditdə əhəmiyyətlilik səciyyələndirir?

- bütün cavablar düzgündür

- gözlənilməyən səhv, maliyyə hesabatlarının saxtalaşdırılması;
- müştərinin mühasibat uçotu sistemindəki çatışmamazlıqları;
- maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlarla təsir göstərə bilən informasiyaların təhrif olunması;
- müştərinin daxili nəzarət sisteminin tərkibində yol verilən çatışmamazlıqları;

107 Dələduzluq dedikdə nə başa düşülür?

- müəssisənin uçot siyasəti ilə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;
- bütün cavablar düzgündür;
- uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlerinin saxtalaşdırılması;
- uçot qeydlərində düşüncəli surətdə dəyişikliklər;
- qanunvericiliklə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;

108 Beynəlxalq Audit Standartlarına uyğun olaraq səhv termini həyi səciyyələndirir:

- mövcud olmayan əməliyyatların uçotda əks etdirilməsini;
- ilk mühasibat sənədlərində dəyişikliyi;
- qəsdən olmayan səhvleri, mühasibat uçotunda təkrar yazılışlar;
- uçot yazılışlarında dəyişikliyi;
- bütün cavablar düzgündür;

109 Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditorun işçi sənədlərinin əsas təyinatı nədədir?

- auditor sübutunun formallaşması baxımyndan məlumatların sənədlərlə rəsmiyətə salınması;
- ekspertlərin və digər auditorların cəlb olunmasının zəruriliyi müəyyənləşdirilir;
- düzgün cavab yoxdur
- iqtisadi subyektdə aid olan informasiyalar əks etdirilir və ekspertlərin və digər auditorların cəlb olunması zərurəti müəyyənləşdirilir;
- iqtisadi subyektdə aid olan informasiyaları əks etdirir;

110 Auditor hansı formada işçi sənədlərini tərtib etməlidir :

- unifikasiya edilmiş ilkin sənədlərin albomlarda göstərilmiş formada;
- statistika orqanlarının təyin etdiyi formada.
- vergi orqanlarının təyin etdiyi formada;
- auditin ümumi anlayışı üçün mümkün qədər dolğun formada;
- xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulan formada;

111 İş sənədlərinin mülkiyyətçisi aşağıdakılardır:

- audit olunan şəxs;
- ölkənin Auditorlar Palatası;
- vergi orqanları.
- auditor;
- auditor və audit olunan şəxs;

112 Auditor özünün işçi sənədlərinə müvafiq sənədlərin surətini əlavə edir. Bunun üçün kimin razılığı olmalıdır:

- ölkənin Auditorlar Palatasının;
- ölkənin Maliyyə Nazirliyinin;
- müştərinin;
- auditorun;
- vergi orqanlarının;

113 Auditor işçi sənədlərində aşağıdakı məlumatı göstərməlidir:

- yalnız auditor sübutlarından alınan nəticələri;

- auditor işinin planlaşdırılması, yerinə yetirilmiş auditor prosedurlarının mahiyyəti, müddəti və həcmi, auditor sübutlarının əsasında alınan nəticələr;
- doğru cavab yoxdur
- audit olunan şəxsin işçi həyətindən sorğu nəticəsində alınan məlumatı;
- yalnız audit yoxlamasının planlaşdırılması;

114 Audit yoxlaması başa catdıqdan sonra iş sənədləri audit təşkilatında saxlanılmalıdır:

- 10 ildən az olmayaraq;
- 1 il;
- 3 ildən az olmayaraq;
- auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilə münasibətlərinin müddətindən asılı olaraq;
- 5 ildən az olmayaraq;

115 Auditin nəticələri üzrə işçi sənədləşməsi saxlanılır?

- düzgün cavab yoxdur
- ən azı 5 il müddətində auditor təşkilatının qovluğunda (faylında)
- audit aparılan subyektlə razılışmaqla auditor təşkilatı sənədlərin saxlanması müddətini müəyyən edir
- Respublikanın Vergi Nazirliyi ilə razılışdırmaqla
- növbəti auditor yoxlanılmasında iqtisadi subyektdə

116 Auditorun işçi sənədləri:

- maliyyə hesabatında əks olunmuş informasiyadır;
- mühəsibat balansında əks olunmuş informasiyadır;
- auditin mütləq sənədləşdirilməsi - alınmış məlumatların işçi sənədlərində əks olunmasıdır;
- auditor tərəfindən audit yoxlamasının aparılması üçün iqtisadi subyekt haqqında toplanmış bütün məlumatdır;
- iqtisadi subyektin auditor tərəfindən yoxlanılmış sənədləridir;

117 Nəzarət vasitəsi riski dedikdə başa düşülür:

- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkar çıxara bilməmək ehtimalı;
- mühəsibat uçotu və daxili nəzarət sistemi үzrə əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- bütün cavablar düzgündür
- səhv fikrin formallaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- hesabatda əhəmiyyətli səhvlərin aşkarılması ehtimalı ;

118 Təsərrüfatdaxili risk dedikdə başa düşülür:

- səhv fikrin formallaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- hesabatda əhəmiyyətli səhvlərin aşkarılması ehtimalı;
- müəssisədə tətbiq olunan mühəsibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- bütün cavablar düzgündür;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkar çıxara bilməmək ehtimalı;

119 Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ vardır mı?

- xeyr;
- təşkilatın rəhbərinin icazəsi ilə;
- bəli;
- istisna hallarda mümkündür;
- auditorun öz fikrindən asılıdır;

120 Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- məhdud hüquqa malikdir;
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır ;
- yox;
- bəli;
- auditorun öz fikrindən asılıdır;

121 Maliyyə hesabatını audit edən zamanı auditorun hüququ var:

- iqtisadi subyektin razılığı olmadan ekspert dəvət etmək və sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;
- iqtisadi subektlə razılışmadan ekspert dəvət etmək;
- auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək;
- sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;
- auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək və subyektin razılığı olmadan ekspert dəvət etmək;

122 Auditor yoxlamasının aparılması formaları və metodları müəyyənləşdirir?

- bütün cavablar düzgündür;
- Beynəlxalq Audit Standartları tərəfindən təsdiq edilmişdir;
- auditor firması tərəfindən;
- Maliyyə Nazirliyi tərəfindən;
- Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir;

123 Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir:

- sənədli seçmə;
- kütləvi və seçmə nəzarət;
- əvvəlcədən, cari və sonradan nəzarət;
- sənədli və faktik nəzarət;
- əvvəlcədən, kütləvi və sonradan nəzarət;

124 Auditin əsas məqsədlərinə aiddir:

- audit olunan şəxsin heyətinin firıldaqçılıq faktlarının aşkarılmaması;
- audit olunan şəxsin heyətinin səhvlərinin aşkarılmaması;
- bütün cavablar düzgündür;
- audit olunan şəxsin mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması və mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi;
- audit olunan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi;

125 Audit fəaliyyəti səciyyələndirir:

- bütün cavablar düzgündür;
- auditor təşkilatları və fərdi auditorlar tərəfindən həyata keçirilən audit xidmətlərinin göstərilməsi;
- vergilərin hesablanması, maliyyə və hüquqi məsələlərə bağlı məsləhət xarakterli köməyin göstərilməsi;
- hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit olunan şəxsin mühasibat (maliyyə) hesabatının müstəqil yoxlanması;
- iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərilməsi;

126 Xüsusi metodoloji üsullarına görə auditə aiddir:

- bütün cavablar düzgündür;
- müşahidə;
- sənədli yoxlama;
- faktiki nəzarət;
- skanlaşma və ekspert qiyməti;

127 Təyinatına görə audit bölünür:

- bütün cavablar düzgündür;
- idarəetmə auditı və təsərrüfat fəaliyyətinin auditı;
- qiymət və tələblərə uyğunluq auditı;
- maliyyə hesabatı və vergi auditı;
- xüsusi audit;

128 Auditor xidmətinin bazar subyektlərinə daxildir:

- bütün cavablar doğrudur;
- sərbəst auditorlar, auditor təşkilatları;
- sərbəst auditorlar, maddi məsul şəxslər;
- auditor təşkilatları, audit olunan şəxsin baş mühasibi;
- auditor təşkilatları (sərbəst auditorlar), audit olunan şəxslər;

129 Auditin başlıca məqsədi nədir?

- müəssisənin maliyyə vəziyyətini təhlil etmək;
- uçot və hesabatdakı bütün səhvlerin düzəldilməsi üzrə tövsiyyələr hazırlamaq;
- mühasibat hesabatlarının dürüstlüğünün və təsərrüfat əməliyyatlarının normativ və qanunverici aktlara uyğunluğunun müəyyənləşdirmək;
- mövcud mühasibat sənədlərinin normativ aktların tələblərinə uyğunluğunu müəyyən etmək;
- mühasibat uçotunun və vergiyə cəlb olunmanın aparılmasında yol verilən nöqsanları aşkar etmək;

130 Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur;
- baş mühasib, yaxud uçotu həyata keçirən şəxs;
- audit olunan şəxsin rəhbərliyi;
- audit aparılan hüquqi şəxsin təsisçiləri;
- audit olunan şəxsin təsisçiləri və baş mühasibi;

131 Auditorlar və audit firmaları aşağıdakı məqsədlər üçün ittifaqlar və birliklər yarada bilər:

- bütün cavablar düzgündür
- özlərinin fəaliyyətinin əlaqələndirilməsi və özlərinin peşə maraqlarının müdafiəsi;
- özlərinin fəaliyyət sferasının genişləndirilməsi və auditor xidmətinin göstərilməsi;
- özlərinin auditor fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi;
- auditor fəaliyyəti şərtlərinin təminatı və onların mənafelərinin müdafiəsi;

132 Akkreditiv olunan peşəkar auditor birlüyü aşağıdakı məqsədləri təmin etmək üçün yaradılır:

- düzgün cavab yoxdur;
- onun üzvləri tərəfindən aparılan auditin yüksək keyfiyyətinə zəmanət;
- öz üzvlərinin auditor fəaliyyətinin şərtləri və onların maraqlarının müdafiəsi;
- auditor fəaliyyətinin həyata keçirilməsinə statistik müşahidə;
- bütün cavablar düzgündür;

133 Təşəbbüsələ auditin keçirilməsi bölünür:

- kənar və daxili;
- təşəbbüsələ və fərdi;
- məcburi və fərdi;
- təşəbbüsələ və icbari;
- təşəbbüsələ, məcburi və fərdi;

134 İcbari auditor yoxlaması adətən keçirilir:

- göstərilən istənilən dövrde;
- hesabat ilinin 12 ayına görə;

- hesabat ilinin 9 ayına görə;
- hesabat ilinin 6 ayına görə;
- hesabat ilinin 3 ayına görə;

135 İcbari audit yoxlamasının əlamətlərinə aiddir

- düzgün cavab yoxdur;
- iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması və maliyyə göstəriciləri;
- iqtisadi subyektin fəaliyyətinin növləri və maliyyə göstəriciləri;
- iqtisadi subyektin fəaliyyətinin təşkilati hüquqi forması və növü;
- iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması, növü və maliyyə göstəriciləri;

136 Qiymətli kağızları fond birjalarında tədavülə buraxılan təşkilatların məcburi auditi həyata keçirilə bilər:

- düzgün cavab yoxdur;
- yalnız auditor təşkilatı vasitəsilə;
- auditor – fərdi sahibkar, yaxud xüsusi icazəsi olan auditor təşkilatı vasitəsilə;
- yalnız auditor – fərdi sahibkar vasitəsilə;
- Vergilər Nazirliyinin icazəsi ilə auditor – fərdi sahibkar vasitəsilə;

137 Audit , Təftiş və Mühasibat ekspertizası anlayışları eynidirmi?

- xeyr, onlar eyni deyil;
- «Audit» və «Mühasibat ekspertizası » anlayışı eynidir;
- «Audit» və «Təftiş» anlayışı eynidir;
- bəli, onlar qismən eynidir;
- bəli, onlar tamamilə eynidir;

138 Təşkilatın fəaliyyətinin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması:

- mühasibat şöbəsinin auditinin məqsədinə aiddir
- təşkilatın qiymət siyasetinin auditinin məqsədinə aiddir;
- təşkilatın uçot siyasetinin auditinin məqsədinə aiddir;
- təşkilatın vergi siyasetinin auditinin məqsədinə aiddir;
- təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aiddir;

139 Auditin fərqləndirici əlamətlərinə aiddir:

- düzgün cavab yoxdur ;
- müstəqillik və operativlik;
- ödənişli və komplekslilik ;
- müstəqillik və obyertivlik;
- müstəqillik, ödənişli və məxfilik;

140 Auditor yoxlaması ola bilər:

- bütün cavablar düzgündür;
- kompleks;
- məcburi;
- təşəbbüsələ;
- seçmə;

141 Vergi orqanları ilə auditor firmaları arasında vəzifələrin təkrarlanması baş verirmi?

- düzgün cavab yoxdur;
- auditor firmaları yoxlamaların nəticəsi haqda vergi orqanlarına hesabat verir;
- xeyr, təkrarlanma olmur;
- bəli, təkrarlanma olur;
- vergi orqanları yoxlamadan nəticəsi haqda auditor firmasına hesabat verir;

**142 Audit nə deməkdir?**

- aşkar çıxan çatışmazlıqlara görə günahkar şəxslərin cəzalandırılması;
- çatışmazlıqların aşkarlanması, aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması;
- hüquqi şəxslərin mühasibat uçotu və hesabatının müstəqil yoxlanılması;
- kommersiya strukturlarının fəaliyyətinə nəzarət vasitəsi;
- çatışmamazlıqların aşkarlanması, gühahkarların müəyyən edilməsi;

**143 Auditor təşkilatı yoxlamanın aparılması üçün müəssisənin dəvətini qəbul edə bilər:**

- audit olunan müəssisənin rəhbərliyində yaxın qohumu çalışırsa.
- audit olunan müəssisənin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti göstərmmişdirə;
- audit olunan müəssisənin mühasibat uçotunun aparılması ilə bağlı xidmət göstərmmişdirə;
- audit olunan müəssisənin mühasibat uçotunun bərpası ilə bağlı xidmət göstərmmişdirə;
- audit olunan müəssisənin təsisçilərindən biridirə;

**144 Məcburi audit aparıldığda audit təşkilatı audit sirrini qorumağmalıdır mı?**

- bəli, borcludur;
- baş mühasibin xəbəri olmaqla borcludur;
- maliyyə orqanlarının xəbəri olmaqla borcludur;
- xeyr, çünkü məcburi audit onu əldə olunmuş məlumatların gizlin saxlanması zərurətindən azad edir;
- təşkilatın rəhbərinin xəbəri olmaqla borcludur;

**145 Müəssisə və təşkilatların auditi zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?**

- xeyr;
- müstəsna hallarda;
- audit olunan təşkilatın mühasibinin qərarı ilə;
- audit olunan təşkilatın rəhbərinin qərarı ilə;
- bəli;

**146 İcbari auditin həyata keçirilməsi zamanı yol verilir:**

- bütün cavablar düzgündür;
- mühasibat hesabatının tərtibi;
- təşəbbüs auditinin keçirilməsi;
- mühasibat uçotunun qurulması;
- vergi bəyənnaməsinin tərtibi;

**147 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının assosiativ üzvü seçilmişdir:**

- 1 yanvar 2010-cu il;
- 22 may 2007-ci il;
- 14 noyabr 2003-cü il;
- 5 may 2003-cü il;
- 13 noyabr 2008-ci il;

**148 Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:**

- 2007-ci il;
- 2003-cü il;
- 1998-ci il;
- 1994-cü il;
- 2005-ci il;

149 Auditor fəaliyyətini həyata keçirmək üçün icazə ləğv oluna bilər:

- icazə verildikdən sonra onun alınması üçün təqdim olunan məlumatlar etibarsız olduqda ;
- auditor xidməti müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirilmədikdə;
- auditor təşkilatı ilə hüquqi şəxs arasında ziddiyət yarandıqda;
- icazə üçün təqdim olunan sənədlərin etibarsızlığı faktı aşkar olunduqda;
- auditor təşkilatı ilə iqtisadi subyekt arasında bağlanılan müqavilənin şərtləri yerinə yetirilmədikdə;

150 Auditor təşkilatının qrupunun tərkibində işləyən auditorun hüquqları vardır:

- audit aparılan şəxsin vəzifəli şəxsindən yazılı və yaxud şifahi formada izahat almaq;
- audit olunan şəxsin mühasibat uçotunda və mühasibat hesabatında dəyişikliklər aparmaq;
- audit olunan şəxsin mühasibat hesabatında düzəlişlər aparmaq;
- audit olunan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək;
- audit olunan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək və audit olunan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq;

151 Audit təşkilatı müəssisədə audit apara bilməz:

- işin keyfiyyəti münasib olmadıqda;
- işin dəyəri münasib olmadıqda;
- hər iki tərəf auditdə maraqlı olmadıqda;
- müəssisənin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə;
- müəssisənin təsisçilərindən biri olduqda;

152 Daxili audit haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 2007-ci il;
- 2003-cü il;
- 1998-ci il;
- 1994-cü il;
- 2005-ci il;

153 Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır:

- 19 sentyabr 1999-cu il;
- 5 aprel 1996-ci il;
- 19 sentyabr 1996-ci il;
- 5 aprel 1994-cü il;
- 19 sentyabr 1997-ci il;

154 Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında əsasnamə təsdiq edilmişdir

- 19 sentyabr 1995-ci il;
- 19 sentyabr 1999-cu il;
- 19 sentyabr 1997-ci il;
- 19 sentyabr 1996-ci il;
- 19 sentyabr 1994-cü il;

155 Fransada Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- 1939-cu ildə;
- 1870-ci ildə;
- 1867-ci ildə;
- 1937-ci ildə;
- 1932-ci ildə;

156 İngiltərədə auditor fəaliyyətini tənzimləyən qanun nə vaxt qəbul edilib?

- 1870-ci ildə;

- 1862-ci ildə;
- 1867-ci ildə;
- 1937-ci ildə;
- 1844-cü ildə;

157 Audit xidməti haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 16 sentyabr 1998-cu il;
- 16 sentyabr 1996-ci il;
- 16 sentyabr 1995-ci il;
- 16 sentyabr 1994-cü il;
- 16 sentyabr 1997-ci il;

158 ABŞ-da Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- 1939-cu ildə;
- 1870-ci ildə;
- 1867-ci ildə;
- 1937-ci ildə;
- 1932-ci ildə;

159 İngiltərədə və Uelsdə Andlı Mühasiblər İnstитutu təsis edilmişdir

- 1880-ci ildə;
- 1862-ci ildə;
- 1854-cü ildə;
- 1844-cü ildə;
- 1870-ci ildə;

160 Audit obyektlərə görə bölünür

- ümumi və dövlət, bank və siğorta təşkilatının auditi;
- ümumi və dövlət auditi;
- ümumi bank və siğorta təşkilatının auditi;
- bank və siğorta təşkilatlarının auditi;
- dövlət bank və siğorta təşkilatının auditi;

161 Azərbaycan Respublikasında Beynəlxalq Standartlar nə vaxtdan tətbiq edilir?

- 1 yanvar 2010-cu ildən;
- 22 may 2007-ci ildən;
- 14 noyabr 2003-cü ildən;
- 5 may 2003-cü ildən;
- 13 noyabr 2008-ci ildən;

162 Kənar auditin aparılması üçün əsas sayılır?

- dövlət orqanlarının tapşırığı və normativ aktlar;
- normativ aktlar;
- dövlət orqanlarının tapşırığı;
- müqavilə;
- müqavilə və normativ aktlar;

163 Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühasiblər və Auditorlar Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il;
- 22 may 2007-ci il;
- 14 noyabr 2003-cü il;

- 5 may 2003-cü il;
- 13 noyabr 2008-ci il;

164 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il;
- 22 may 2007-ci il;
- 14 noyabr 2003-cü il;
- 5 may 2003-cü il;
- 13 noyabr 2008-ci il;

165 İlk dəfə olaraq Edinburqda Mühasiblərin və Auditorların Birliyi yarananda maliyyə hesabatlarının obyektivliyi haqqında ekspertiza keçirilmişdir:

- 1880-ci ildə;
- 1862-ci ildə;
- 1854-cü ildə;
- 1844-cü ildə;
- 1870-ci ildə;

166 Auditin tarixi vətəni hansı ölkədir?

- İngiltərə;
- İtaliya;
- Fransa;
- Almaniya;
- ABŞ;

167 Aşağıda sadalanan halların hansında auditorun müstəqilliyi və obyektivliyi pozulmamışdır:

- auditor yoxlaması iqtisadi subyektə mühasibat uçotunun bərpası, analitik və idarəetmə uçotunun qurulması üzrə xidmət göstərmişdir;
- auditor yoxlanılan iqtisadi subyektin təsisçiləri, mülkiyyətçiləri yaxud rəhbərlikləri ilə yaxın qohumluq əlaqəsindədir;
- auditor yoxlanılan iqtisadi subyektin səhmdarı, yaxud digər vəzifəli şəxsi hesab olunur;
- auditor yoxlanılan iqtisadi subyektin mülkiyyətçisi, yaxud təsisçisi hesab olunur;
- auditor yoxlanılan iqtisadi subyektdə vergi məsələləri üzrə məsləhət xidmətləri göstərmişdir;

168 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmi?

- düzgün cavab yoxdur;
- apara bilməz;
- apara bilər;
- yalnız xüsusi icazəsi olduğu hallarda;
- məxfilik prinsipinə əməl etmək şərtilə apara bilər;

169 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmi?

- düzgün cavab yoxdur;
- apara bilməz;
- apara bilər;
- yalnız xüsusi icazəsi olduğu hallarda;
- məxfilik prinsipinə əməl etmək şərtilə apara bilər;

170 Məhkəmədə müştərinin maraqlarının qanun pozuntusu ilə müşaiyət qorunduğuunu bildikdə auditor necə hərəkət etməlidir?

- bütün cavablar düzgündür;
- müştərinin müdafiəsindən imtina etməlidir;

- alınan informasiyanı açıqlamalı və təsdiqədici sənədləri məhkəməyə təqdim etməlidir;
- müştərinin mənafeyinin müdafiəsini davam etdirməlidir;
- öz fikrini bildirməkdən imtina etməlidir;

171 Auditor hansı xidmətləri göstərmək hüququna malik deyil:

- bütün cavablar düzgündür;
- audit yoxlaması zamanı vergi bəyannamosının tərtib edilməsinə kömək;
- daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi;
- aktivlərin və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə yoxlanılan iqtisadi subyektin rəhbərinə məsləhət vermək;
- orbitraj mübahisələrində iştirak etmək;

172 Auditor fəaliyyəti aiddir?

- bütün cavablar düzgündür;
- sahibkarlıq fəaliyyətinə;
- dövlət fəaliyyətinə;
- ictimai fəaliyyətə;
- dövlətlərarası fəaliyyətə;

173 Auditor fəaliyyəti:

- maliyyə fəaliyyətidir;
- ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir;
- mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir;
- mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmətin fəaliyyətidir;
- bank fəaliyyətidir;

174 Audit sözü hansı məna daşıyır?

- təftişçi;
- mühasib;
- yoxlayıcı;
- dinləyici;
- analitik;

175 Audit dedikdə başa düşülür?

- bütün cavablar düzgündür;
- idarə nəzarəti;
- dövlət nəzarəti;
- müstəqil kənar nəzarət;
- dövlətlərarası nəzarət ;

176 Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir?

- daxili;
- sahə;
- ictimai;
- ixtisaslaşdırılmış;
- auditor;

177 Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət qiymətləndirməyə imkan verir:

- düzgün cavab yoxdur
- icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti və auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;
- müstəqil auditorun və auditor təşkilatının işinin keyfiyyətini;

- icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyətini;
- yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;

178 Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyət daşıyır:

- maliyyə hesabatını yoxlayan auditor;
- auditor təşkilatının rəhbəri;
- bütün cavablar düzgündür;
- audit olunan şəxsin rəhbəri;
- audit aparılan şəxsin baş mühasibi;

179 Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsasları hansılardır?

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu;
- «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu;
- Mühasibat uçotu üzrə Azərbaycan Respublikasının Milli Standartları;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi;

180 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- analitik xidmətlər;
- uçot xidmətləri;
- modernləşdirmə;
- biznes – planlaşdırma;
- maliyyə xidmətləri;

181 Əməliyyat (idarəetmə) auditinin məqsədlərinə aiddir:

- bütün cavablar düzgündür
- audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlığının təhlili
- təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyin qiymət verilməsi
- müəssisənin fəaliyyətinini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması
- təşkilatın daxili hesabatının etibarlığına qiymət verilməsi

182 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsinin nəticələri üzrə auditor təşkilatı və fərdi auditorlar tərtib etməlidir:

- yazılı hesabat;
- auditor rəyi;
- iqtisadi subyektin rəhbərinə yaxud mülkiyyətçisinə auditorun yazılı informasiyası;
- bütün cavablar düzgündür
- görülən işlərin qəbul-təhvil aktı;

183 Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün nə tələb olunur?

- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar məhkəmə tərəfindən məhkum olunmamaq;
- mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsili olan və ixtisası üzrə ən azı 3 il staj;
- müstəqil auditor olmaq üçün imtahan vermək;
- bütün cavablar düzgündür;

184 Auditor fəaliyyətinin həyata keçirilməsi hüququnun attestasiyası hansı məqsəd güdür?

- ölkədə auditor fəaliyyətinin tənzimlənməsi;
- auditor fəaliyyəti ilə məşğul olmağa iddia göstərən şəxsin ixtisasının yoxlanması;
- auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı;

- auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;
- auditor fəaliyyəti ilə məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;

185 Auditor fəaliyyətini həyata keçirmək üçün attestasiyaya aşağıdakı şəxslər buraxıla bilər:

- ali hüquqi və ya iqtisadi təhsili və ixtisası üzrə ən azı 3 il stajı olan;
- ali texniki təhsili və auditor kimi stajı 5 ildən az olmayanlar;
- ali iqtisadi təhsilli və auditor kimi stajı 5 ildən az olmayanlar;
- ali texniki və ya iqtisadi təhsili olan və baş mühasib qismində 2 il stajı olan;
- ali hüquqi təhsili və auditor kimi 5 il stajı olan;

186 Hər il maliyyə hesabatlarının icbari auditini keçirməməyə görə hansı məsuliyyət nəzərdə tutulur:

- heç bir məsuliyyət nəzərdə tutulmur;
- yalnız intizam;
- yalnız mülki-hüquqi;
- intizam və mülki-hüquqi;
- inzibati, mülki-hüquqi və cinayət;

187 Auditin nəzəriyyəsinin yaradıcıları bunlardır:

- L.R.Diksi (1864-1932) və R.X.Montqomeri (1872-1953);
- R.X.Montqomeri (1872-1953);
- L.R.Diksi (1864-1932);
- R.Çerinq (1818-1892);
- R.Çerinq (1818-1892) və R.X. Montqomeri (1872-1953);

188 Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və ya) akkreditə olunan peşəkar auditor birlüyü;
- yalnız akkreditə olunan reşəkar auditor birlüyü;
- düzgün cavab yoxdur;
- qeydiyyat yeri üzrə maliyyə orqanı;
- qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı;

189 Auditor fəaliyyətini aparmaq üçün icazə neçə ilə verilir?

- müddətsiz;
- 1 ilə;
- 5 ilə;
- 10 ilə;
- 3 ilə;

190 İnvəstisiya layihələrinin işləniləb hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- rəhbərin fikrindən asılıdır;
- auditorun fikrindən asılıdır;
- xeyr;
- ola bilsin;
- bəli;

191 Sənədləşmənin yoxlanılmasına istinad edən audit adlanır:

- sistemli istinad edən;
- riskə istinad edən;
- bütün cavablar düzgündür;
- məcburi;
- təsdiq edici;

192 Məcburi audit yoxlamasından keçməlidirlər:

- xarici təşkilatlar;
- bütün cavablar düzgündür;
- Bütün növ səhmdar cəmiyyətləri;
- qapalı-səhmdar cəmiyyətləri;
- açıq-səhmdar cəmiyyətləri;

193 Audit növlərinin inkişafının ardıcılılığı necədi:

- sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən;
- bütün cavablar düzgündür;
- təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən;
- sistemli, istinad edən, risklərə əsaslanan;
- təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan;

194 Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir:

- fərdi auditor fəaliyyəti;
- bütün cavablar düzgündür;
- xüsusi auditor tapşırığı;
- qanunvericilikdə qadağan edilən fəaliyyət;
- köməkçi audit xidmətləri;

195 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsi üçün auditor təşkilatı və fərdi auditorlar etməlidir:

- fəaliyyətin hər bin növünə icazəsi olmalıdır;
- düzgün cavab yoxdur;
- icazəsi olmamalıdır;
- auditor fəaliyyətinə ümumi icazəsi olmalıdır;
- yalnız icazə alınan fəaliyyət növünə icazəsi olmalıdır;

196 Auditə uyğun gələn xidmətlər öz prinsiplərinə görə şərti olaraq auditin aşağıdakı növlərinə bölünür:

- fəaliyyət və nəzarət xidmətləri;
- fəaliyyət xidməti, nəzarət xidməti və informasiya xidmətləri;
- düzgün cavab yoxdur;
- nəzarət xidməti və informasiya xidməti;
- fəaliyyət xidməti və informasiya xidməti;

197 Kənar auditin aparılmasında maraqlıdır:

- dövlət vergi xidməti;
- maliyyə orqanları;
- hakimiyyət orqanları;
- mühasibat (maliyyə) hesabatının bütün istifadəçiləri;
- iqtisadi subyekt;

198 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq auditor təşkilatı yaradılır:

- 1 və yaxud daha çox təsisçi tərəfindən;
- 3 auditor tərəfindən;
- ən azı 2 auditor tərəfindən;
- ən azı 3 auditor tərəfindən;
- ən azı 5 auditor tərəfindən;

199 Maliyyə auditi dedikdə başa düşülür:

- audit aparılan şəxsin maliyyə xidmətlərin fəaliyyətinə nəzarət;

- audit aparılan şəxsin maliyyə -iqtisadi fəaliyyətinin auditi;
- bütün cavablar düzgündür;
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi;
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditi;

200 Nəzarət vasitəsi testləri:

- icra intizamlarına nəzarətdir
- dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdər
- maliyyə orqanlarının keçirdiyi testlərdər
- daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır
- müvafiq banklar tərəfindən keçirilən testlərdər

201 Auditor riski:

- məhdud riskdir
- auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir
- auditorun müştərisinin biznesinin həyat qabiliyyəti və uğurlu olmasını müəyyən etməməsi riskidir
- auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir
- özünü doğrultmayan qeyri sistematik riskdir

202 Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası

203 Sənaye müəssisəsinin uçot siyaseti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

204 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər), K-t Kassa mühasibat yazılışı edilir?

- düzgün cavab yoxdur
- təhtəlhesab şəxslərə artıq pulun ödənildiyini;
- kassa əməliyyatlarının tam əks etdirilməmsini;
- xəzinədən günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini

205 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa , K-t Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- kassa əməliyyatlarının tam əks etdirilməmsini
- təhtəlhesab şəxslərə artıq pulun ödənildiyini;
- kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
- təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını

206 Mühasibat hesabatı audit üçün sübutdurmu:

- doğru cavab yoxdur
- ola bilsin

- yox
- bəli
- bəzi hallarda

207 Sənədlərin yoxlanmasıının auditi nəyi nəzərdə tutur?

- plan və hesabat məlumatlarının tutuşdurulması
- sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- maliyyə hesabatlarının bütün formalarının gözlənilməsinin yoxlanması;
- mövcud formaların gözlənilməsi, tamlığı və rekvizitlərin doldurulmasının düzgünlüyü;
- aparılmış hesablamaların düzgünlüğünün və onların yekun məlumatlara uyğunluğunun yoxlanması;

208 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- təsisçilərlə hesablaşmaların düzgünlüğünün yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının düzgünlüğünün yoxlanılması;
- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması;
- nizamnamə kapitalına payın mühasibat uçotunda eks etdirilməsinin düzgünlüyü

209 Dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması proseduru həyata keçirilir?

- mühasibat uçotunda nizamnamə kapitalına payın eks etdirilməsinin auditi zamanı
- vergitutmanın hesablanmasıının auditi zamanı;
- nizamnamə kapitalının formalasmasının auditi zamanı;
- təsisçilərlə hesablaşmaların auditi zamanı
- təsis sənədlərinin qeydiyyatının auditi zamanı;

210 Təsisçilərlə hesablaşmaların auditi aşağıdakı prosedurları əhatə edir:

- vergitutmanın yoxlanılması
- nizamnamə kapitalının formalasmasının yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- nizamnamə kapitalına payın mühasibat uçotunda eks etdirilməsinin düzgünlüyü

211 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasetinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- mənfi auditor rəyi verməlidir;
- uçot siyasetinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
- rəy verməkdən imtina etməlidir;

212 Sənaye müəssisəsində müqəssir şəxslən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- gələcək dövrün xərclərinə;
- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə;
- maliyyə nəticələrinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

213 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

- iniziati xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

214 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- günahkar şəxsə;
- təşkilatın əlavə kapitalına;

215 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamlarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla
- istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq mələqlərinə uyğunluğunun eyni olması ilə;

216 Təşkilatın uçot siyasetinə daxil deyil:

- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
- bitməmiş istehsalın silinməsi qaydası
- təsis sənədlərinin yoxlanılması qaydası
- materialların qiymətləndirilməsi qaydası
- amortizasiyanın hesablanması qaydası

217 Müəssisə və təşkilatların audit zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- audit olunan təşkilatın rəhbərinin qərarı ilə
- bəli
- xeyr
- müstəsna hallarda
- audit olunan təşkilatın mühəsibinin qərarı ilə

218 İnvətisiya layihələrinin işləniləbilə hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- xeyr
- bəli
- rəhbərin fikrindən asılıdır
- auditorun fikrindən asılıdır
- ola bilsin

219 Auditor fəaliyyəti

- mühəsibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir
- mühəsibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmətin fəaliyyətidir
- ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir
- bank fəaliyyətidir
- maliyyə fəaliyyətidir

220 Fərdi auditorlar ümumi auditı apara bilər. Onların məcburi auditı aparmaq hüququ vardır mı?

- auditorun öz fikrindən asılıdır
- istisna hallarda mümkündür

- bəli
- təşkilatın rəhbərinin icazəsi ilə
- xeyr

221 Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- məhdud hüquqa malikdir
- auditorun öz fikrindən asılıdır
- bəli
- yox
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır

222 Audit təşkilatı müəssisədə audit apara bilməz:

- işin keyfiyyəti münasib olmadıqda
- müəssisənin təsisçilərindən biri olduqda
- işin dəyəri münasib olmadıqda
- hər iki təraf auditdə maraqlı olmadıqda
- müəssisənin heyətinə komputer sisitemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə

223 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- biznes – planlaşdırma
- analitik xidmətlər
- modernləşdirmə
- uçot xidmətləri
- maliyyə xidmətləri

224 Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

- məqsədli fond
- məhsulun maya dəyəri;
- təşkilatın xalis mənfəəti;
- yuxarı təşkilatın vəsaiti;
- ehtiyat fondu;

225 Hansı üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- riyazi
- məntiqi
- inventarizasiya
- ölçmə
- surətçixarma

226 Hansı üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- riyazi
- məntiqi
- laborator analizi
- inventarizasiya
- ölçmə

227 Nizamnamə kapitalının formallaşmasının auditi aşağıdakı prosedurları əhatə edir:

- nizamnamə kapitalına payın ucuṭu əks etdirilməsinin düzgünlüyü
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı
- nizamnamə kapitalının vaxtında formallaşmasının düzgünlüğünün yoxlanılması
- vergitutmanın hesablanması düzgünlüğünün yoxlanılması

- təsisçilərlə hesablaşmaların düzgünlüğünün yoxlanılması

228 Təsis sənədlərinin auditı özündə aşağıdakı audit prosedurlarını əks etdirir

- vergitutmanın yoxlanılması
- təsis sənədlərinin yoxlanılması
- təsisçilərin yiğincəqlərinin sənədlərinin yoxlanılması
- zamnamə kapitalının formalasdırılmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların yoxlanılması

229 Auditor seçimi necə olmalıdır?

- maksimum dürüst;
- təsadüfi
- sistemli
- reprezentativ
- maksimum tam;

230 Auditor rəyi nədən ibarətdir?

- giriş, analitik, yekun
- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühəsibin hesabatı
- giriş hissə
- yekun hissə

231 Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

- təşkilati-hüquqi forma
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc
- xüsusi səhmlərin mövcudluğu
- nizamnamə kapitalının formalasdırılmasının düzgünlüyü

232 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- əmrlərin yoxlanılması
- fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması
- mühəsibat şöbəsinin yoxlanılması
- uçot siyasetinin faktiki mövcudluğu
- maliyyə şöbəsinin yoxlanılması

233 Uçot siyasetinin auditı zamanı aşkara çıxarılan tipik səhv'lərə aid edilir:

- ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması
- uçot siyasetinin mövcud olmaması;
- biznes planın mövcud olmaması;
- təsis müqaviləsinin mövcud olmaması;
- qiymət siyasetinin mövcud olmaması;

234 Təşkilatın uçot siyasetinin formalasdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- iqtisadiyyat şöbəsinin müdürü
- müəssisənin rəhbəri
- baş mühəsib
- maliyyə şöbəsinin müdürü
- baş mühəndis

235 Uçot siyasetinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir

- nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü
- uçot siyasetinin faktiki mövcudluğu
- təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu
- ödənişlər üzrə hesablaşmaların düzgünlüyü
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü

236 Təşkilatın uçot siyasetinə daxildir:

- təsisçilər ilə hesablaşmaların auditı qaydası
- mühəsibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
- təsis sənədlərinin yoxlanılması qaydası
- nizamnamə kapitalına qoyuluşların mühəsibat uçotunda əks olunması qaydası
- ƏDV üzrə hesablaşmaların auditı qaydası

237 Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
- mənfi auditor rəyi hazırlamalıdır;
- düzgün cavab yoxdur
- bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;
- yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;

238 Hansı halda auditor rəyi verilənədək, auditor müştəri-təşkilatdan hesabatlara düzəliş edilməsini tələb edə bilər:

- düzgün cavab yoxdur.
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;
- iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;

239 Əgər fəaliyyətin fasılısızlığı əhəmiyyət daşıyan qeyri- müəyyənliklə müşayiət olunursa və Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

- iradla fikrini bildirməli, yaxud mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımi şəkildə modifikasiya etməlidir;
- düzgün cavab yoxdur;
- mənfi fikir bildirməlidir;
- rəyə diqqəti çəlb edə bilən abzas əlavə etməlidir;

240 Auditor rəyi tərtib olunanandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- bütün cavablar düzgündür
- əmlak vəziyyətinin;
- maliyyə vəziyyətinin;
- fəaliyyətin nəticəsinin;
- təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının;

241 Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

- düzgün cavab yoxdur
- mahiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır
- fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi
- mənfi fikrin bildirilmesi haqqında məsələnin nəzərdən keçirilməsi
- auditor rəyinin lazımi modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi

242 Auditor məsuliyyət daşıyır:

- bütün cavablar doğrudur.
- hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- müştərinin hesabatlarının məzmununa görə;
- öz rəyinə görə;
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

243 Nağd pulun məqsədli təyinatı üzrə istifadə olunması necə yoxlanılır?

- kassa mədaxil və məxaric orderlərinin yoxlanılması ilə
- bankdan alınmış və xərclənmış pul haqqında məlumatların tutuşdurulması ilə
- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüğünün yoxlanılması ilə
- kassa hesabatlarının yekunlarının yoxlanılması ilə
- müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması ilə

244 Bank əməliyyatlarının yoxlanılması zamanı bank çıxarışlarının tamlığı aşağıdakı üsul ilə müəyyən edilir:

- bank çıxarışı və kassa mədaxil orderlərinin dövriyyələrinin müqayisəsi
- bank çıxarışı üzrə dövriyyələrin uçot reyestrləri ilə müqayisəsi
- kassa mədaxil və məxaric orderlərinin dövriyyələrinin müqayisəsi
- ödəmə cədvəli ilə qaimələrin müqayisəsi
- etibarnamə üzrə

245 Kassa əməliyyatlarının auditi zamanı aşağıdakıların düzgünlüyü yoxlanılmalıdır:

- kassa mədaxil orderi
- hesab üzrə qalıqlar
- kassa hesabatlarında mədaxil və məxaric üzrə dövriyyələrin eks etdirilməsi
- nağd pul vəsaiti daxil olmaları
- kassa məxaric orderi

246 Müəssisədə material qiymətliləri qaimədə yalnız aşağıda göstərilən mövcud olduğu halda verilməlidir:

- xəzinədarın imzası
- Kommersiya bankının möhürü
- direktorun möhürü
- “Ödənilib” möhürü
- baş mühəsibin imzası

247 Kassa hesabatının yoxlanılması zamanı auditor müqayisə etməlidir:

- Mühəsibin təqdim etdiyi hesabat ilə kassa kitabını
- sonuncu kassa mədaxil və məxaric orderlərinin nömrələri ilə qeydiyyat jurnallarında olan qeydləri
- Mühəsibin və xəzinədarın təqdim etdiyi hesabatları
- Maliyyə şöbəsinin və xəzinədarın təqdim etdiyi hesabatları
- Mühəsibin və və maliyyə şöbəsinin təqdim etdiyi hesabatları

248 Kassa hesabatına daxildir:

- Mədaxil və məxaric sənədləri
- Nağd pulun inventarlaşdırılması haqqında arayış
- Maliyyə hesabatları
- Baş kitab
- Kassa kitabı

249 Kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatından istifadə olunur:

- Təhtəlhesab məbləğlərin auditi zamanı
- Maliyyə nəticələrinin auditi zamanı

- Nağd pulun inventarizasiyası zamanı
- Bank çıkışlarının auditi zamanı
- Kassa əməliyyatlarının auditi zamanı

250 Kassada çatışmayan pul məbləğində tərtib olunur?

- yazılı izahat
- kassa mədaxil orderi
- kassa məxaric orderi
- akt
- arayış

251 Audit zamanı kassada aşkara çıxarılmış pul vəsaitlərinin artıqlığı mədaxil edilərək aşağıdakı hesaba köçürülrə:

- 221
- 801
- 203
- 901
- 534

252 İnventarlaşdırılma zamanı kassada pul vəsaitlərinin artıqlığının aid edilir:

- vergilərin ödənilməsinə
- müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə
- satış üzrə məsrəflərə;
- məhsulun tam maya dəyərinə;
- mükafatların verilməsinə

253 Müəssisədə material qiymətlilərinin verilməsi üçün qaimədə qeyd olunmalıdır:

- Kommersiya bankının möhürü
- “Ödənilib” möhürü
- direktorun möhürü
- baş mühasibin imzası
- xəzinədarın imzası

254 Büdcə təşkilatları üçün kassada nağd pul limitini müəyyən edilir

- Vergilər Nazirliyi
- Maliyyə nazirliyi
- Büdcə təşkilatı
- Mərkəzi Bank
- Kommersiya bankı

255 Kassada olan pul qalıqları üzrə operativ nəzarət həyata keçirilir:

- mühasibin göstərişi əsasında
- kassa hesabati əsasında
- kassa məxaric orderi əsasında
- kassa mədaxil orderi əsasında
- xəzinədarın göstərişi əsasında

256 Xəzinədar yalnız aşağıdakı sənəd əsasında kassadan pulu verir:

- kassa mədaxil orderi
- ödəniş hesabati kassa mədaxil orderi
- etibarnamə
- kassa məxaric orderi

arayış

257 Müəssisənin kassasından pul verilməsi məqsədilə sənədlər kim tərəfindən imzalanmalıdır:

- müəssisənin rəhbəri
- müəssisənin rəhbəri və baş mühəsib
- baş mühəsib
- xəzinədar
- maliyyə şöbəsinin müdürü

258 Kassa sənədləri aşağıdakı qaydada yoxlanılır:

- kommersiya bankı tərəfindən
- baş mühəsibin göstərişi ilə
- başdan başa
- seçmə qaydasında
- yoxlanılmışdır

259 Müəssisələrdə bank ilə hesablaşmaların forma və qaydaları aşağıdakı təşkilat tərəfindən müəyyən edilir:  
(Çəki: 1)

- Müəssisə
- Mərkəzi Bank
- Vergilər Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi

260 Audit zamanı kassa kitabında aşkar edilmiş düzəliş və pozuntulara icazə verilirmi?

- qadağan edilmir
- qadağan edilir
- baş mühəsibin icazəsi olduğu halda qadağan edilmir
- müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir
- xüsusi hallarda qadağan edilmir

261 Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

- İqtisadçı
- Direktor və kassir
- mühəsib
- Müəssisənin rəhbəri və baş mühəsib
- Xəzinədar

262 Kassa əməliyyatlarının audit zamanı yoxlanılır:

- pul sənədləri
- kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil olunması
- ödəmə cədvəlləri
- xəzinədarın hesabatı
- nəğd pulun inventarizasiya aktı

263 Kassanın audit zamanı auditor aşağıdakı sənədləri yoxlayır:

- baş kitabı
- xəzinədarın hesabatı
- müəssisənin hesablaşma hesabında olan nağd pulu
- nəğd pulun inventarizasiya aktını
- qiymətli kağızları

264 Kassanın auditinin əsas mənbələrinə aiddir:

- Baş kitab
- İzahlı qeydlər
- Mənfəət və zərərlər haqqında hesabat
- Kassa kitabı
- Mühasibat balansı

265 Kassa əməliyyatlarının auditinin əsas vəzifəsi:

- Çek kitabçalarının, çeklərdən çıxarışların saxlanması və onların əsasında pulun alınması üzrə müəyyən edilmiş qaydaya riayət edilməsi
- Xərc üzrə pulun silinməsinin düzgünlüğünün yoxlanılmasıdır
- Bank çıxarışlarının yoxlanılması
- Depontləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılmasıdır
- Nağd pulun inventarlaşdırılmasıdır

266 Kassanın auditinin əsas vəzifəsi:

- Xəzinədarın hesabatının yoxlanılması
- Baş kitabın yoxlanılması
- kassada nağd pulun saxlanması və qorunması şərtlərinin təmin edilməsinin yoxlanılması
- Nağd pulun inventarlaşdırılması
- Xərc üzrə pulun düzgün silinməsinin yoxlanılması

267 Kassa əməliyyatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılır:

- Ödəniş cədvəllərinin yoxlanılması
- Deponetləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılması
- Kassaya daxil olmuş pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin yoxlanılması
- kassirin hesabatının yoxlanılması
- Baş kitabın yoxlanılması

268 Kassanın auditi aşağıdakı istiqamətlər üzrə aparılır:

- Kassaya daxil olan nağd pulun miqdarının yoxlanılması
- Nağd pulun inventarizasiyası
- Xəzinədarın hesabatının yoxlanılması
- Baş kitabın yoxlanılması
- Kassadan müxtəlif məqsədlər üzrə pulun verilməsinin yoxlanılması

269 Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

- Baş mühasib
- Xəzinədar
- Maliyyə şöbəsinin müdürü
- Plan-iqtisad şöbəsinin müdürü
- Müəssisənin direktoru

270 İventarizasiyanın nəticəsinə əsasən D-t 221 "Kassa", K-t 801 "Ümumi mənfəət" mühasibat yazılışı nəyi göstərir?

- təqsirkar şəxsləndən kassada çatışmayan pul tutulmasını
- kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkarla çıxarılmış artıq pulun mədaxil edilməsini
- təhtəlhesab şəxslərə artıq pulun ödənilməyini;
- kassa əməliyyatlarının tam əks etdirilməmsini

271 Inventarizasiyanın nəticəsi olaraq D-t 545 "Digər qısamüddətli borclar", K-t 801 "Ümumi mənəfəət" mühasibat yazılışı nəyi göstərir?

- kassa əməliyyatlarının tam əks etdirilməsini;
- xəzinədarın günahı üzündən cassada pul vəsaitinin çatışmazlığını;
- cassada aşkar çıxarılmış artıq pulun mədaxil edilməsini
- düzgün cavab yoxdur
- təhtəlhesab şəxslərə artıq pulun ödənildiyini;

272 Müəssisənin cassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir?

- verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
- cassada olan qalığın limitə uyğun olmasının yoxlanılması
- kassa hesabatlarının yekunlarının yoxlanılması

273 Pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin qiymətləndirilməsi aşağıdakı audit prosedurlarını əks etdirir:

- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- çek kitabçalarının yoxlanılması
- mühasibat hesabatının yoxlanılması
- məsul şəxslərin imzalarının mövcudluğunun yoxlanılması
- pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyüün yoxlanılması

274 Kassa üzrə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyüün auditi aşağıdakı audit prosedurlarını əhatə edir:

- verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- kassa hesabatları üzrə yekun nəticələrin yoxlanılması
- xəzinədar-əməliyyatçının kitabının aparılmasının düzgünlüyüün yoxlanılması
- mədaxil və məxaric sənədləri, avans hesabatları üzrə rekvizitlərin doldurulmasının tamlığının yoxlanılması
- etibarnamə üzrə məbləğlərin mədaxil edilməsinin düzgünlüyüün yoxlanılması

275 Kommersiya təşkilatında kassa intizamına riayət edilməsini yoxlayarkən aydınlıq gətirilməlidir:

- cassada olan nağd pul vəsaitləri qalığının kommersiya bankı tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- cassada olan nağd pul vəsaitləri üçün limit müəyyən edilmir
- cassada olan nağd pul vəsaitləri qalığının baş mühasib tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- cassada olan nağd pul vəsaitləri qalığının maliyyə nazirliyi tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- cassada olan nağd pul vəsaitləri qalığının mərkəzi bank tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

276 İnvantasiya nəticəsində xəzinədarın günahı üzündən cassada aşkar çıxarılmış pul vəsaitlərinin çatışmazlığı üçün tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 545 kredit 801
- debet 221 kredit 901
- debet 901 kredit 545
- debet 184 kredit 221
- debet 221 kredit 184

277 İnvantasiya zamanı cassada pul vəsaitlərinin artıqlığının aşkarıldıqda tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 901 kredit 221

- debet 901 kredit 183
- debet 221 kredit 801
- debet 221 kredit 901
- debet 183 kredit 901

278 D-t 223 "Bank hesablaşma hesabı" K-t 431, 531 yazılışı səciyyələndirir:

- malgöndərənlərə əvvəldən ödənilmiş avansın qaytarılması
- doğru cavab yoxdur
- alıcılar tərəfindən verilmiş avansın ödənilməsi
- əvvəldən ödənilmiş avansın bağlanması
- alıcılardan vəsaitlərin son hesablaşmaya daxil edilməsi

279 Sənaye müəssisəsində D-t 223 "Bank hesablaşma hesabı" K-t 211 "Alıcılarla qısamüddətli debitor borcları" mühəsiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- malsatanların ortamüddətli borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli borclarının ödənilməsini;

280 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 "Malsatanlarla qısamüddətli hesablaşmalar" K-t 223 "Bank hesablaşma hesabı" mühəsiat yazılışı edilir:

- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;

281 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkisiində;
- əmtəə-material qiymətlilərinin dəyərində;

282 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı »
- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t « Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı »
- D-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları » K-t « Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları »

283 Kredit və borclar üzrə faizlərin faktiki ödənilməsinin yoxlanması:

- analitik prosedurdur;
- auditor prosedurudur;
- auditor sübutudur;
- təsərrüfat əməliyyatıdır;
- mühəsibat uçotu metodudur

284 Əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir: (Çəki: 1)

- D-t 801 K-t 192
- D-t 543 K-t 341
- D-t 244 K-t 543
- D-t 543 K-t 244
- D-t 341 K-t 543

285 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalasdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkiiinə daxil edilməsi;

286 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalasdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;

287 Borcların stlinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

288 Real debtor və creditor borclarının müəyyən olunması

- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

289 Ödənmə vaxtı keçmiş debtor və creditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

290 Ödənmə vaxtı keçmiş debtor və creditor borclarının mövcudluğunun yoxlanması:

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;

291 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkiiində;

292 Mühəsibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- kredit və borclar üzrə analitik uçotun təşkili;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
- borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölgündürülməsi qaydasının seçilməsi;
- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;

293 Auditorun fikrincə səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşması zamanı hansı mühəsibat yazılışı düzdür?

- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Keçmiş illərin bölgündürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalı» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»

294 Alınmış əsas vəsaitə görə alıcıların borcları üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Sair əməliyyat gəlirləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
- D-t «Alıcılar və sifarişçilərin debitor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Malsatan və podratçılara kreditor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t Digər debitor və kreditor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Təhtəhesab məbləğlər» K-t «Sair əməliyyat gəlirləri»

295 D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühəsiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- vaxtında silinməmiş debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- uzunmüddətli debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

296 Vaxtında tələb olunmaya debitor borclarının aşağıdakı silinmə qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» ;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» ;K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

297 Ödənilmiş veksellər üzrə mühəsiat yazılışının hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t «Bankdakı hesablaşmalar hesabı »;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t «Bankdakı hesablaşmalar hesabı» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Bankdakı hesablaşmalar hesabı» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- D-t « Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları » ;K-t « Bankdakı hesablaşmalar hesabı

298 D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü eks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

299 Malsatanlara olan kreditor borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- D-t « Bankdakı hesablaşmalar hesabı »; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »; K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Bankdakı hesablaşmalar hesabı»; K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » ; K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları »; K-t «Bankdakı hesablaşmalar hesabı

300 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 431;
- D-t 431 K-t 401;
- D-t 431 K-t 801;
- D-t 801 K-t 433;
- D-t 217 K-t 801;

301 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 433;
- D-t 431 K-t 401;
- D-t 217 K-t 801;
- D-t 801 K-t 431;
- D-t 431 K-t 801;

302 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 801;
- D-t 431 K-t 801;
- D-t 431 K-t 401;
- D-t 801 K-t 433;
- D-t 801 K-t 431;

303 D-t 545 K-t 542 mühasibat yazılışı nöyi xarakterizə edir?

- əksikgələn qiymətlilərin isitehsal xərclərinə silinməsini
- dəymış zərərə görə məbləğin maliyyə nəticələrinə silinməsini;
- əksikgələn qiymətlilər üzrə tutulacaq məbləğlə onun balans dəyəri arasındaki fərqi;
- təhtəlhesab şəxslərdən artıq xərclərin tutulmasını;
- xəzinədarın günahı üzündən kassada çatışmayan məbləğin tutulmasını

304 Əksik gələn və korlanmış əmtəə-material qiymətliləri üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 545;
- D-t 545 K-t 542;
- D-t 343 K-t 401;
- D-t 542 K-t 545;
- D-t 538 K-t 542;

305 Kreditor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Təhtəhesab məbləqlər»;
- «Nominal (nizamnamə) kapital»;
- «Qısamüddətli bank kreditləri»;

306 Debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Vergi öhdəlikləri»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Təhtəhesab məbləqlər»;
- Alıcılar və sıfarişçilərin debitor borcları;
- «Emissiya gəliri»;

307 Dividenden faktiki məbləğinin daxil olması üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 223
- D-t 601 K-t 212
- D-t 221 K-t 212
- D-t 223 K-t 212
- D-t 212 K-t 601

308 Törəmə müəssisədən alınması nəzərdə tutulan dividend məbləği üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 223
- D-t 601 K-t 221
- D-t 223 K-t 601
- D-t 212 K-t 801
- D-t 221 K-t 601

309 Törəmə müəssisəyə göstərilən qaytarılması maliyyə köməyi və digər borclar üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 151 K-t 152
- D-t 221 K-t 152
- D-t 221 K-t 151
- D-t 151 K-t 223
- D-t 152 K-t 221

310 Əmlak faktik təsis olunan törəmə müəssisəyə verildikdə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 172
- D-t 151 K-t 205
- D-t 172 K-t 151
- D-t 172 K-t 111,
- D-t 152 K-t 601

311 Təsis olunan törəmə müəssisəyə veriləsi əmlakın dəyərinin hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 221
- D-t 172 K-t 221
- D-t 151 K-t 172
- D-t 172 K-t 152
- D-t 152 K-t 601

312 Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur: (

- D-t 601 K-t 223
- D-t 601 K-t 221
- D-t 223 K-t 601
- D-t 221 K-t 431, 531
- D-t 221 K-t 601

313 Pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- D-t 301 K-t 111
- D-t 301 K-t 302;
- D-t 111 K-t 301;
- D-t 113 K-t 302;
- D-t 111 K-t 302;

314 Səhmdar cəmiyyətində nizamnamə kapitalının formalasdırılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- K-t 301 D-t 335
- D-t 334 K-t 301
- D-t 301 K-t 334
- D-t 302 K-t 301
- D-t 335 K-t 301

315 Satıcıının hesablaşma hesabına mədaxilin hansı yazılılışı auditor tərəfindən düzgün qəbul edilər:

- D-t 601 K-t 221
- D-t 223 K-t 601
- D-t 221 K-t 601
- D-t 223 K-t 171, 215
- D-t 221 K-t 223

316 Auditorun fikrincə müəssisənin işçisinə verdiyi kredit məbləğinə hansı yazılışı düzdür?

- D-t 245 K-t 224, 223
- D-t 225 K-t 224, 223
- D-t 224, 223 K-t 173
- D-t 173 K-t 221, 223
- D-t 244 K-t 224, 223

317 D-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclar K-t 223 Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcıının hesabına köçürülməsini
- vaxtından əvvəl alınmış avansın məbləğini
- mal göndərənə avansın köçürülməsi
- alıcıının borcunun ödənilməsini
- avansın sifarişçinin hesabına köçürülməsini

318 Təhtəlhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t 223 K-t 221
- D-t 244 K-t 223
- D-t 244 K-t 221
- D-t 221 K-t 244
- D-t 223 K-t 244

319 Təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilər:

- D-t 533 K-t 223
- D-t 223 K-t 244
- D-t 244 K-t 221
- D-t 223 K-t 244
- D-t 244 K-t 223

320 Depozitə verilmiş əmək haqqının ödənilməsi üçün hesablaşma hesabından nağd pul vəsaitlərinin alınmasının hansı yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t 221 K-t 533
- D-t 221 K-t 223
- D-t 533 K-t 224
- D-t 533 K-t 221
- D-t 224 K-t 533

321 D-t 343 Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər), K-t 401 Uzunmüddətli bank kreditləri yazılışı hansı əməliyyatı əks etdirir:

- doğru cavab yoxdur
- uzunmüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
- uzunmüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- qısamüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
- qısamüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;

322 D-t 223 Bank hesablaşma hesabları, K-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları yazılışı hansı əməliyyatı əks etdirir:

- sifarişçi yə avansın köçürülməsini
- alıcılardan son məbləğin köçürülməsini;
- malgöndərənlərə avansın köçürülməsini;
- əvvəllər alınmış avnsın örtülməsini
- satıcıya avansın köçürülməsini

323 Auditor əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 224 K-t 533
- D-t 533 K-t 221
- D-t 221 K-t 533
- D-t 223 K-t 533
- D-t 533 K-t 223

324 Auditor əmək haqqının hesablanması hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 223 K-t 533
- D-t 202 K-t 533
- D-t 221 K-t 533
- D-t 533 K-t 221

- D-t 224 K-t 533

325 Müəssisənin fəaliyyəti dövründə yaranmış maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditı zamanı aşağıdakı məsələlər yoxlanılır:

- 173, 213, 545 sayılı hesablar üzrə mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü
- bütün cavablar doğrudur
- çatışmazlıqlar, israfçılıq və mənimsəmələr üzrə məbləqlərin təqsirkar şəxslərə aid edilməsinin tamlığı;
- təqsirkar şəxslər müəyyən olunmadıqda material dəyərlərinin istehsal xərclərinə silinməsinin düzgünlüyü və əsaslı olması;
- 173, 213, 545 sayılı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü

326 Əksikgəlmələr, mənimsəmələr üzrə tutulacaq məbləqlə onun balans dəyəri arasında fərq üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 173-2 K-t 545-3
- D-t 173 K-t 545
- D-t 545 K-t 213
- D-t 545 K-t 542
- D-t 213 K-t 173

327 Təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 223 K-t 244
- D-t 224 K-t 223
- D-t 223 K-t 224
- D-t 244 K-t 221
- D-t 244 K-t 223

328 Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- məhsul satışına;
- maliyyə qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərclərə;
- əməliyyat xərclərinə;
- qeyri satış xərclərinə;

329 Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

330 D-t 341 hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t 534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- öz işçilərinə dividendlərin hesablanması
- təşkilatda işləməyən səhmdarlarla dividendlərin hesablanması
- işləməyən səhmdarlarla dividendlərin ödənilməsi

331 Təsisçilərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı auditor prosedurundan istifadə olunur:

- vergitutma bazasının hesablanması düzgünlüğünün yoxlanılması
- nizamnamə kapitalının formalşamasının yoxlanılması;

- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- ƏDV-nin hesablanmasından düzgülüyünün yoxlanılması;

332 D-t Bankdakı hesablaşmalar hesabı K-t Alıcılar və sifarişilərin qısamüddətli debitor borcları mühəsiat yazılışı hansı əməliyyatın düzgülüyünü əks etdirir:

- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- malsatanların ortamüddətli borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;

333 Təhtəhesab şəxsə hansı halda yeni avans verilir?

- ezamiyyə haqqında əmr olduqda
- ezamiyyə vəsiqəsi olduqda;
- təşkilatın kassasında sərbəst pul vəsaiti olduqda;
- əvvəlki avans üzrə tam hesablaşma aparıldığda
- ezamiyyə müddətinə üç gün qalmış

334 Ötən illərdə ümidsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- «Emissiya gəliri»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis mənfəeti»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Ümumi mənfəət (zərər)»;

335 Əmtəə-material qiymətlilərinin faktiki mədaxil edilməsinin həqiqiliyinin və tamlığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgülüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

336 Debitor və kreditor borclarının reallığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgülüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

337 Uçot reyestrlərində sənədlərin tamlığının və düzgün tərtib olunmasının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgülüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmaların mühasibat uçotu-nun təşkilinin yoxlanması;

- mələkədərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından mələkədərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

338 Yoxlanılan təşkilatın mühasibat uçotunda obyektin uçota alınmasından əvvəl ödənilən kreditin faizləri daxil edilir:

- təşkilatın xalis mənfəətinə
- məhsulun maya dəyərinə
- obyektin ilkin dəyərinə
- maliyyə nəticələrinə
- əlavə edilən kapitala

339 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- uçotun təşkilinin yoxlanması
- dividendin ödənilməsinin təşkilinin yoxlanması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyüün yoxlanması
- nizamnamə kapitalının formalaşdırılmasının yoxlanması
- mənfəət vergisi üzrə hesablamaların düzgünlüyüün yoxlanması

340 Nizamnamə kapitalının formalaşdırılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- vergi tutmanın yoxlanması
- mülkiyyət formalarının müəyyən olunmasının yoxlanması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyüün yoxlanması
- nizamnamə kapitalının vaxtında formalaşdırılmasının yoxlanması
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyüün yoxlanması

341 Alıcılar ilə hesablaşmaların yoxlanması zamanı auditor müəyyən edir:

- bank hesablarının mövcudluğunu
- alıcıının maliyyə vəziyyətini
- alıcıının rekvizitlərinin doldurulmasının düzgünlüyüün
- məhsul göndərişi üzrə müqavilənin mövcudluğunu
- alıcıının maliyyə nəticələrini

342 Alıcı və sifarişçilər ilə hesablaşmaların auditi zamanı auditor yoxlayır:

- rekvizitlərin doldurulmasının düzgünlüyüün
- valyuta hesabının mövcudluğunu
- hesablaşma hesabının mövcudluğunu
- satış qiymətinin formalaşmasının düzgünlüyüün
- məhsul göndərişi üzrə müqaviləni

343 Müəssisə malsatanlarla müqavilə bağladıqda onlarla hesablaşmaların auditi əhatə edir:

- mühasibat balansının yoxlanmasını;
- hesablaşma hesabının yoxlanmasını;
- rekvizitlərin yoxlanmasını;
- sənədlərin mövcudluğu və rəsmiləşdirilmənin düzgünlüyüün yoxlanmasını;
- valyuta hesabının yoxlanmasını;

344 İddia tarixi necə təyin olunur?

- müqavilə bağlandıqdan 12 ay sonra
- kreditin müddətinin başa çatmasından sonra
- kreditin açılması günündən

- iddia qaldırma hüququnun yaranması tarixindən
- müqavilə bağlandıqdan 6 ay sonra

345 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar xərclərə (gəlirlərə);
- təşkilatın əlavə kapitalına;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;

346 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablaşdırıldıqda hara daxil edilir:

- satışdan kənar xərclərə;
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

347 Sənaye müəssisəsində D-t Alıcılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları müha-sibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcının hesabına köçürülməsini
- vaxtından əvvəl alınmış avansın məbləğini
- mal göndərənə avansın köçürülməsi
- alıcıının borcunun ödənilməsini
- avansın sifarişçinin hesabına köçürülməsini

348 Valyutanın alınması üzrə əməliyyatların mühasibat ucotunda əks olunmasının düzgünlüğünün yoxlanması aid edilir:

- tipik səhvərə aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- auditor sübutlarına aid edilir;
- auditor proseduruna aid edilir;
- analitik prosedurlara aid edilir;

349 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- hesabi yoxlamalar vasitəsi ilə ;
- tipik səhvərə vasitəsi ilə;
- auditor süburları vasitəsi ilə;
- auditor prosedurlar vasitəsi ilə;
- analitik prosedurlar vasitəsi ilə;

350 Məqsədli maliyyələşdirmə üzrə əməliyyatların tərtib olunmasının tamlığı və düzgünlüyü, struktur bölmələr üzrə cari hesabların açılmasının düzgünlüyü yoxlanılır:

- maliyyə nəticələrinin auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- qeyri maddi aktivlərin auditi zamanı;
- hesablaşma əməliyyatlarının auditi zamanı;
- təsis sənədlərinin auditi zamanı;

351 Təşkilatın kassasında saxlanılan pul sənədlərinə aid edilmir:

- özlərinin xüsusi və ya digər təşkilatların səhmləri;

- poçt markaları;
- sanatoriya və istirahət evlərinə yol vərəqələri;
- patent və lisenziyalar
- gediş biletləri;

352 Təhtəlhesab şəxslərlə hesablaşmalar adətən aşağıdakı şəkildə yoxlanılır:

- direktorun sərəncamı
- etibarnamə ilə
- seçmə
- başdan başa
- ödəniş cədvəli

353 Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- kassadan xarici valyutanın çıxmazı zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;
- valyuta hesabları üzrə əməliyyatların auditü zamanı;
- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı

354 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məzaric orderləri;
- bank arayışları;
- xəzinədarın hesabatı;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;

355 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alıcılar və sıfarişçilərin qısamüddətli debitor borclar
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alıcılar və sıfarişçilərin uzunmüddətli debitor borcları»

356 Cəmiyyət tərəfindən geri alınmış öz səhmləri əldə olunmuş vaxtdan bir il ərzində satılmalıdır:

- cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymət ilə;
- nominal qiyməti ilə;
- bazar qiyməti ilə;
- alış qiymətindən aşağı;
- müqavila qiyməti ilə

357 Auditorun fikrincə təşkilatın işçilərinə dividendin hesablanması üzrə hansı yazılış düzdür?

- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)» K-t «Nominal (nizainamə) kapitalı»

358 Auditorun fikrincə əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışı düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»

- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»

359 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 "Bank hesablaşma hesabı" K-t 221 "Kassa"
- D-t 631 "Maliyyə gəlirləri" K-t 731 "Sair əməliyyat xərcləri"
- D-t 731 "Sair əməliyyat xərcləri" K-t 631 "Maliyyə gəlirləri"
- D-t 221 "Kassa" K-t 223 "Bank hesablaşma hesabı"
- D-t 611 "Sair əməliyyat gəlirləri" K-t 801 "Ümumi mənfəət"

360 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 224 "Tələblərə əsasən verilən digər bank hesabları" K-t 731 "Sair əməliyyat xərcləri"
- D-t 731 "Sair əməliyyat xərcləri" K-t 221 "Kassa"
- D-t 801 "Ümumi mənfəət (zərər)" K-t 611 "Sair əməliyyat gəlinləri"
- D-t 731 "sair əməliyyat xərcləri" K-t 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t 221 "Kassa" K-t 731 "Sair əməliyyat xərcləri"

361 Mütləq satış əməliyyatlarından valyuta gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 "Kassa" K-t 222 "Yolda olan pul köçürmələri"
- D-t 223 "Bank hesablaşma hesabı" K-t 211 "Alıcılar və sifarişçilərlə qısamüddətli debitor borcları"
- D-t 221 "Kassa" K-t 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- D-t 225 "Pul vəsaitlərinin ekvivalentləri" K-t 221 "Kassa"
- D-t 225 "Pul vəsaitlərinin ekvivalentləri" K-t 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

362 Mütləq satış əməliyyatları üzrə satılacaq valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 "Kassa" Kt 213 "Ösas idarəetmə heyətinin qısamüddətli debitor borcları"
- D-t 222 "Yolda olan pul köçürmələri" K-t 211 "alıcılar və sifarişçilərlə qısamüddətli debitor borcları"
- D-t 223 "Bank hesablaşma hesabı" K-t 213 "Ösas idarəetmə heyətinin qısamüddətli debitor borcları" 213
- D-t 213 "Ösas idarəetmə heyətinin qısamüddətli debitor borcları" K-t 223 "Bank hesablaşma hesabı"
- D-t 213 "Ösas idarəetmə heyətinin qısamüddətli debitor borcları" K-t 221 "Kassa"

363 Mütləq satış əməliyyatları üzrə satılmış valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 "Bank hesablaşma hesabı" K-t 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- D-t 611 "Sair əməliyyat gəlirləri" K-t 222 "Yolda olan pul köçürmələri"
- D-t 221 "Kassa" K-t 631 "sair əməliyyat gəlirləri"
- D-t 631 "Maliyyə gəlirləri" K-t 221 "Kassa"
- D-t 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t 223 "Bank hesablaşma hesabı"

364 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 631 "Maliyyə gəlirləri" K-t 611 "Sair əməliyyat gəlirləri"
- D-t 731 "Sair əməliyyat xərcləri" K-t 223 "Hesablaşma hesabı"
- D-t 221 "Kassa" K-t 611 "sair əməliyyat gəlirləri"
- D-t 631 "Maliyyə gəlirləri" K-t 221 "Kassa"
- D-t 611 "Sair əməliyyat gəlirləri" K-t 222 "Yolda olan pul köçürmələri"

365 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- xarici hesablaşmaların auditinin vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;

366 Səlahiyyətli banklar vasitəsi ilə satılacaq xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
- D-t 222 K-t 223
- D-t 221 K-t 225
- D-t 224 K-t 212
- D-t 225 K-t 221

367 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 212
- D-t 221 K-t 222
- D-t 202 K-t 223
- D-t 222 K-t 212
- D-t 222 K-t 801

368 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə valyuta kursunun MB kursundan artıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 611
- D-t 801 K-t 222
- D-t 223 K-t 212
- D-t 611 K-t 731
- D-t 611 K-t 223

369 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülürsə alınmış xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
- D-t 223 K-t 222
- D-t 221 K-t 212
- D-t 212 K-t 611
- D-t 611 K-t 212

370 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülürsə xarici valyutanın alınması üzrə tapşırıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 225
- D-t 212 K-t 215
- D-t 222 K-t 223
- D-t 215 K-t 212
- D-t 801 K-t 611

371 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilirsə mənfi kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 341

- D-t 221 K-t 341
- D-t 224 K-t 341
- D-t 801 K-t 223
- D-t 341 K-t 221

372 Kurs fərqi mühasibat uçotunda mənfiətə (zərərə) aid edilirsə müsbət kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 224 K-t 341
- D-t 223 K-t 801
- D-t 341 K-t 224
- D-t 221 K-t 341
- D-t 341 K-t 221

373 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- axtında silinməmiş debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini

374 Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilməsi ni düzgün hesab etmir:

- «Qısamüddətli bank kreditləri»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Təhtəhesab məbləqlər»;
- «Nominal (nizamnamə) kapitalı»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

375 İstiqrazların satılması: satılmış istiqrazlar üzrə kurs fərqi məbləğinə görə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 621
- D-t 442 K-t 801
- D-t 175 K-t 811
- D-t 811 K-t 175
- D-t 621 K-t 175

376 İstiqrazların satılması: satış tarixinə kursa görə nominal üzrə istiqrazların dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 183
- D-t 175 K-t 801
- D-t 801 K-t 175
- D-t 175 K-t 621
- D-t 621 K-t 175

377 İstiqrazların satılması: istiqrazın bazar qiyməti ilə pul gəliri məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 801 K-t 175
- D-t 175 K-t 801
- D-t 223 K-t 611
- D-t 175 K-t 621

378 İstiqrazların ödənilməsi: istiqrazlar üzrə hesablanmış faiz məbləğinə hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 225
- D-t 221 K-t 225
- D-t 223 K-t 611
- D-t 175 K-t 801
- D-t 611 K-t 221

379 İstiqrazların ödənilməsindən maliyyə nəticəsinin silinməsi üzrə hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 223 K-t 221
- D-t 221 K-t 223
- D-t 611 K-t 801
- D-t 175 K-t 621

380 İstiqrazların ödənilməsi: vəsaitin valyuta hesabına daxil olduğu tarixə dollar kursu üzrə istiqrazın ominal dəyərində valyuta məbləğinə hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 801 K-t 175
- D-t 175 K-t 801
- D-t 223 K-t 611
- D-t 175 K-t 621

381 İstiqraz kuponu üzrə vəsaitin daxil olması üzrə hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 801
- D-t 175 K-t 611
- D-t 175 K-t 801
- D-t 223 K-t 176
- D-t 801 K-t 611

382 Valyuta istiqrazları üzrə hesablanmış faizə görə hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 341
- D-t 175 K-t 611
- D-t 611 K-t 175
- D-t 176 K-t 801
- D-t 341 K-t 611

383 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından zərərin silinməsi üzrə tərtib olunmuş hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 731
- D-t 221 K-t 223
- D-t 731 K-t 222
- D-t 801 K-t 611
- D-t 223 K-t 221

384 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasi-bat yazı-lısı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 731
- D-t 221 K-t 222

- D-t 731 K-t 222
- D-t 611 K-t 801
- D-t 731 K-t 223

385 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutanın dəyərinə tərtib olunmuş hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 211
- D-t 223 K-t 221
- D-t 221 K-t 801
- D-t 611 K-t 222
- D-t 221 K-t 223

386 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə ümumi gəlir məbləğinə tərtib olunmuş ansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 211 K-t 731
- D-t 731 K-t 221
- D-t 211 K-t 222
- D-t 223 K-t 611
- D-t 221 K-t 731

387 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t 801 K-t 611
- D-t 221 K-t 222
- D-t 222 K-t 621
- D-t 731 K-t 223
- D-t 222 K-t 211

388 Xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 621
- D-t 731 K-t 221
- D-t 801 K-t 611
- D-t 621 K-t 731
- D-t 221 K-t 731

389 Xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 731
- D-t 221 K-t 731
- D-t 731 K-t 221
- D-t 611 K-t 801
- D-t 731 K-t 621

390 Xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasi-bat yazı-lışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 222 K-t 611
- D-t 611 K-t 221
- D-t 221 K-t 611
- D-t 731 K-t 223
- D-t 611 K-t 222

391 Satılmış xarici valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 211
- D-t 621 K-t 221
- D-t 221 K-t 621
- D-t 611 K-t 222
- D-t 211 K-t 223

392 Xarici valyutanın satışından gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t 621 K-t 221
- D-t 222 K-t 731
- D-t 731 K-t 222
- D-t 223 K-t 611
- D-t 221 K-t 621

393 Satılacaq valyutanın dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 222 K-t 223
- D-t 221 K-t 211
- D-t 211 K-t 221
- D-t 211 K-t 212
- D-t 213 K-t 211

394 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- xalis mənfəətə
- əməliyyat gəlirlərinə
- ehtiyat kapitalına
- qeyri satış gəlirlərinə
- məhsul satışından pul gəlirlərinə

395 Sənaye müəssisəsində ƏDV hansı mənbədən ödənilməlidir?

- vergiyə cəlb olunan mənfəətdən
- satışdan pul gəlirindən
- marjinal mənfəətdən
- xalis mənfəətdən
- balans mənfəətiindən

396 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- Emissiya gəliri»;
- «Vergi öhdəlikləri»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Təhtəlhesab məbləqlərlə»;

397 . Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 432 K-t 401;
- D-t 431 K-t 801;
- D-t 217 K-t 341;

- D-t 341 K-t 432;
- D-t 341 K-t 433;

398 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t 432 K-t 341;
- D-t 432 K-t 401;
- D-t 801 K-t 431;
- D-t 341 K-t 433;
- D-t 217 K-t 341;

399 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 432 K-t 401;
- D-t 431 K-t 801;
- D-t 217 K-t 341;
- D-t 341 K-t 432;
- D-t 341 K-t 433;

400 Faizlərin valyuta hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 223 K-t 177
- D-t 175 K-t 341
- D-t 341 K-t 175
- D-t 175 K-t 621

401 Hər il istiqrazlara faiz hesablaşdırıldığda faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 177 K-t 801
- D-t 175 K-t 341
- D-t 341 K-t 175
- D-t 175 K-t 621

402 Nominaldan aşağı bazar qiyməti ilə alınan istiqrazların mədaxil olunması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 811
- D-t 113 K-t 223
- D-t 175 K-t 621
- D-t 621 K-t 175
- D-t 811 K-t 175

403 İstiqrazların satılması: istiqrazların satışından zərər üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
- D-t 175 K-t 811
- D-t 811 K-t 175
- D-t 175 K-t 621
- D-t 621 K-t 175

404 Auditor pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir? kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- valyuta hesabları üzrə əməliyyatların auditü zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;
- kassadan xarici valyutanın çıxmazı zamanı;
- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı

405 Valyuta hesabları üzrə əməliyyatlar nöyin əsasında rəsmiləşdirilir?

- bank arayışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
- xəzinədərin hesabatı;

406 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

407 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;

408 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
- alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;

409 Verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması:

- daxili hesaləşmaların auditinin vəzifəsinə aid edilir;
- xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;

410 Qiymətli kağızların saxlanması, çıxması (ödənilməsi) və satışı üzrə zəruri sənədlərin yoxlanması aşağıdakılardan auditinin məqsədidir:

- öhdəliklərin

- məqsədli maliyyələşdirmənin
- xarici hesalaşmaların
- qeyri maddi aktivlərin
- maliyyə qoyuluşlarının;

411 Digər təşkilatın nizamnamə kapitalına və birgə fəaliyyətə yönəldilən investisiya, eləcə də başqa iqtisadi subyektlə verilən borc aid olunur:

- məqsədli maliyyələşdirməyə
- aktivlərə
- maliyyə qoyuluşuna
- öhdəliklərə
- qiymətli kağızlara

412 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t "Material ehtiyatları" K-t "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları"
- D-t "Material ehtiyatları" K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları» K-t "Material ehtiyatları"
- D-t «Material ehtiyatları » K-t "Istehsalat məsrəfləri"
- D-t «Istehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

413 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

414 Borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

415 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- gəlir hesabına
- xalis mənfəət hesabına
- işçinin öz vəsaiti hesabına
- məhsulun maya dəyərinə
- gələcək dövrlərin gəlirləri hesabına

416 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları»

- D-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borçları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;
- D-t «Alıcı və sisfarişçilərin debitor borçları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borçları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;

417 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühəsibat yazılışını düzgün hesab edir?

- D-t 442 K-t 111;
- D-t 333 K-t 111
- D-t 111 K-t 333;
- D-t 111 K-t 331;
- D-t 111 K-t 112;

418 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühəsibat yazılışını düzgün hesab edir?

- D-t 301 ; K-t 533
- D-t 302; K-t 312
- D-t 312; K-t 302
- D-t 311; K-t 301
- D-t 533; K-t 301

419 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüyünü yoxlayarkən onların köhnəlmə məbləğinin artımı üzrə hansı mühəsibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t « Torpaq, tikili və avadanlıqlar»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Tormaq, tikili və avadanlıqların amortizasiyası »
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Nizamnamə üzrə ehtiyat »;

420 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühəsibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t « Nizamnamə üzrə ehtiyat»;
- D-t « Qanunvericilik üzrə ehtiyat »K-t « Torpaq, tikili və avadanlıqlar »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Nizamnamə üzrə ehtiyat» K-t « Torpaq, tikili və avadanlıqlar »;

421 Şirkət 2012-ci ilin yanvar ayında xarici kapitalın iştirakı ilə kompüter almışdır. Hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Istehsalat məsrəfləri » K-t «Bank hesablaşma hesabları»
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri) »
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t Bank hesablaşma hesabları
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t « Istehsalat məsrəfləri » K-t « Torpaq, tikili və avadanlıqlar »

422 Əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Istehsalat məsrəfləri »
- D-t « Inzibati xərclər » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Inzibati xərclər»
- D-t « Torpaq, tikili və avadanlıqlar » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t «Istehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

423 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 333 «Qanunvericilik üzrə ehtiyat»
- D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- D-t 333 «Qanunvericilik üzrə ehtiyat» K-t 111 «Torpaq, tikili və avadanlıqlar»

424 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 302 “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”; K-t 111 “Torpaq, tikili və avadanlıqlar”
- D-t 301 “Nominal (nizamnamə) kapitalı”; K-t 302 “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302 “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302 “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 302 « Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi »; K-t 301 “Nominal (nizamnamə) kapitalı”

425 Nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyüünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması auditi zamanı;
- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv amortizasiyanın auditi zamanı;

426 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması
- daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanması düzgünlüğünün yoxlanması
- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması düzgünlüğünün yoxlanması
- nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düz-günlüğünün yoxlanması
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanması düzgünlüğünün yoxlanması

427 Əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanması审计 prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin alış-satış üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- əsas vəsaitlərin inventarizasiyasının nəticələrinin yoxlanılması
- amortizasiyanın hesablanması müəssisənin uçot siyasetinə uyğunluğunun yoxlanması
- əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticələrinin yoxlanılması

428 Nizamnamə kapitalına yönəldidən əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüğünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş əsas vəsaitlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş əsas vəsaitlər üzrə əmlak vergisinin auditi zamanı;
- daxil olmuş əsas vəsaitlər üzrə ƏDV hesablanması auditi zamanı;
- əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş əsas vəsaitlərin amortizasiyanın auditi zamanı;

429 Əsas vəsaitlərin daxil olması və yaradılması üzrə əməliyyatların auditı özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- mənfiət vergisi üzrə hesablaşmaların düzgünlüğünün yoxlanması

- əsas vəsaitlərin hərəkətinin hesabatda eks olunmasının yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyüün yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüğünün yoxlanılması

430 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda eks etdirilməlidir:

- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Hesabat dövrünün xalis mənfəeti (zərəri)» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

431 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- istiqrazlar üzrə faiz gəlirləri
- əvəzsiz alınmış aktivlər
- siğorta ödəmələrinin alınması
- əmlakın icarəyə verilməsindən gəlirlər
- müsbət kurs fərqi

432 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin eks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat xərcləri»
- D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»

433 Auditor müəssisədə əsas vəsaithrin ilkin dəyərinin formalasdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- əsas fəhlələrin əməklə haqqı
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
- idarəetmə heyətinin əmək haqqı
- quraşdırma ilə bağlı xərclər

434 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;

435 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- gələcək dövrlərin xərclərinə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;
- norma daxilində istehsal məsrəflərinə;
- inzibati xərclərə;

436 Aldıqları əsas vəsait obyektiñə görə alıcının borcu üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar»n və digər uzunmüd-dət-li aktivlərin satışından digər gəlirlər » K-t «Təhtəhesab məbləqlər»
- D-t Müxtəlif debitor və kreditor borcları K-t «Malsatan və podratçılara kreditor borcları »
- D-t Malsatan və podratçılara kreditor borcları K-t «Müxtəlif debitor və kreditor borcları »;
- D-t Alıcı və sıfarişçilərin debitor borcları K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»
- D-t «Təhtəhesab məbləqlər» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;

437 Əsas vəsait obyektinin istismara verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Istehsalat məsrəfləri»
- D-t «Inzibati xərclər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Inzibati xərclər»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Tormaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »;
- D-t «Istehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

438 Əsas vəsaitlərin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «İnzibati xərclər» K-t "Ümumi mənfəət (zərər)"
- D-t «Ümumi mənfəət (zərər)» K-t « Bank hesablaşma hesabları »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- D-t «Inzibati xərclər» K-t Malsatan və podratçılara kreditor borcları;
- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Inzibati xərclər»

439 Əsas vəsaitlərin mövcudluğu və qorunmasının auditi aşağıdakı prosedur vasitəsi ilə həyata keçirilir:

- pay formasında verilən əsas vəsaitlərin qiymətləndirilməsinin yoxlanması;
- əsas vəsaitlərin pay formasında faktiki daxil olmasının yoxlanması;
- əsas vəsaitlərin daxil olması və çıxmasının yoxlanması;
- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanması;
- amortizasiya hesablanmış əsas vəsait obyektinin yoxlanması;

440 Müəssisə tərəfindən satılması nəzərdə tutulan başa çatmamış inşaat qeyd olunur:

- 101 "Qeyri maddi aktivlər"
- 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- 111 «Torpaq, tikili və avadanlıqlar»
- 205 "Mallar"
- 231 "Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar"

441 Qeyri-maddi aktivlərin amortizasiyasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- Əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- amortizasiya hesablanmış obyektlərin yoxlanılması
- Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması

442 Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditü zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditü zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditü zamanı;

443 Qeyri maddi aktivlərin dövriyyədən çıxarılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- qeyri maddi aktivlər üzrə verginin hesablanmasıın düzgünlüğünün yoxlanılması
- qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- qeyri maddi aktivlərin alış-satış üzrə müqavilərin rəsmiləşdirilməsinin yoxlanılması
- qeyri maddi aktivlərin çıxmاسının hesabatda əks olunmasının yoxlanılması
- qeyri maddi aktivlərin inventarizasiyası üzrə nəticələrin yoxlanılması

444 Əsas vəsaitlərin amortizasiyanın hesablanmasıın düzgünlüğünün auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi
- amortizasiyanın aylıq hesablanmasıın düzgünlüğünün yoxlanılması
- amortizasiyanın hesablanmasıın müəssisənin uçot siyasetinə uyğunluğunun yoxlanılması
- hesablanmış amortizasiyanın xərclərə aid edilməsinin düzgünlüğünün yoxlanılması
- amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi

445 Əsas vəsaitlərin hərəkətinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin məcmu aktivlərdə payının müəyyən edilməsi
- əsas vəsaitlərin icarəyə verilməsinin düzgünlüğünün yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması
- əsas vəsaitlər üzrə amortizasiyanın hesablanmasıın düzgünlüğünün yoxlanılması
- əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüğünün yoxlanılması

446 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanmasıın auditi zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- əsas vəsaitlərin rentabelliyyinin auditi zamanı

447 Əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanmasıın auditi zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- əsas vəsaitlərin rentabelliyyinin auditi zamanı

448 Əsas vəsaitlərin mövcudluğu və saxlanmasıın auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiya hesablanmasıın obyektlərin yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin yoxlanılması
- əsas vəsaitlərin silinməsinin yoxlanılması
- müqavila qiyməti üzrə protokollarının tərtib olunmasının yoxlanılması
- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması

449 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Daşınmaz əmlaka investisiyalar»
- D-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizamnamə) kapitalı»;
- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsəflərin kapitallaşdırılması» K-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»;
- D-t «Nominal (nizamnamə) kapitalı» K – t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»

450 Əsas vəsaitlər aşağıdakı qaydada qiymətləndirilərək mədaxil olunmalıdır:

- plan maya dəyəri ilə ;
- faktiki maya dəyəri ilə;
- alış qiyməti ilə;
- bazar qiyməti ilə;
- müqavilə qiyməti ilə;

451 Torpaq sahələri üzrə amortizasiya hesablanır mı?

- bəli;
- xeyr;
- əhkəmənin qərarına əsasən
- baş mühəsibin qərarına əsasən;
- müəssisə rəhbərinin qərarına əsasən;

452 Dənilmiş və ya ödənilməyə qəbul edilmiş hesab üzrə əldə edilmiş QMA mədaxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t "Qeyri maddi aktivlər" K-t «Yenidənqiymətləndirmə üzrə ehtiyat»
- D-t "Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" K-t "Malsatan və podratçılara kreditor borcları"
- D-t «Malsatan və podratçılara kreditor borcları» K-t "Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- D-t « Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması » K-t 302 "Nominal (nizamnamə) kapitalı"
- D-t « Nominal (nizamnamə) kapitalı » K-t "Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"

453 Əsiscilər tərəfindən QMA nizamnamə kapitalına tam daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t « Nominal (nizamnamə) kapitalı » K-t "Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi"
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t "Qeyri maddi aktivlər"
- D-t "Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi" K-t "Nominal (nizamnamə) kapitalı"
- D-t «Qeyri maddi aktivlər» K-t 302 "Nominal (nizamnamə) kapitalı"
- D-t "Nominal (nizamnamə) kapitalı" K-t Müxtəlif debitor və kreditorlarla hesablaşmalıdır

454 Inventarizasiya zamanı aşkar olunmuş uçota alınmayan əsas vəsait obyekti uçota alınır:

- inventarizasiya komissiyasının təyin etdiyi qiymətlə;
- bazar dəyəri ilə;
- baş mühəsibin təyin etdiyi qiymətlə;
- müəssisə rəhbərinin təyin etdiyi qiymətlə;
- qadıq dəyəri ilə;

455 Əsas vəsaitlərin inventar kartlarından istifadə olunur:

- əsas vəsaitlərin texniki vəziyyətinin audit zamanı
- əsas vəsaitlərin audit zamanı
- əsas vəsaitlərin hərəkətinin audit zamanı
- əsas vəsaitlərin rentabelliyyinin audit zamanı
- işçinin fondla silahlanması səviyyəsinin audit zamanı

456 Əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüğünün yoxlanması:

- əsas vəsaitlərin texniki vəziyyətinin auditin başlıca məqsədidir
- əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin auditin başlıca məqsədidir;
- əsas vəsaitlərin hərəkətinin auditin başlıca məqsədidir
- əsas vəsaitlərin rentabelliyyinin auditin başlıca məqsədidir
- işçinin fondla silahlanması səviyyəsinin auditin başlıca məqsədidir

457 Material-istehsal ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t « İstehsalat məsrəfləri », “Kassa” K-t « Ümumi mənfəət (zərər)»
- D-t «Material ehtiyatları», «İstehsalat məsrəfləri» K-t “Ümumi mənfəət (zərər)”
- D-t « Ümumi mənfəət (zərər)» K-t “Material ehtiyatları”
- D-t “Material ehtiyatları” K-t “Ümumi mənfəət (zərər)”
- D-t “Kassa”, «Bank hesablaşma hesabları» «Ümumi mənfəət (zərər)”

458 Malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- t Malsatan və podratçılara kreditor borcları K-t “Material ehtiyatları”
- D D-t “Material ehtiyatları” K-t Malsatan və podratçılara kreditor borcları
- D-t “Material ehtiyatları” K-t “Təhtəlhesab məbləqlər”
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları”
- D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”

459 Anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”
- D-t «Dəymış zərər görə işçilərlə hesablaşmalar» K-t “Material ehtiyatları”
- D-t «Inzibati xərclər» K-t «Material ehtiyatları”
- D-t “İddialar üzrə hesablaşmalar” K-t Malsatan və podratçılara kreditor borcları

460 Artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t «Malsatan və podratçılara kreditor borcları K-t “Umumi mənfəət (zərər)”
- D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- D-t «Bank hesablaşma hesabları» K-t “Material ehtiyatları”
- D-t «Kassa» K-t “Material ehtiyatları”
- D-t “Umumi mənfəət (zərər)” K-t Malsatan və podratçılara kreditor borcları

461 Material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması:

- istehsal ehtiyatlarının keyfiyyətinin auditinin başlıca məqsədidir;
- istehsal ehtiyatlarının auditinin başlıca məqsədidir;
- material xərclərinin uçotda əks etdirilməsinin auditinin başlıca məqsədidir
- material xərclərinin təhlilinin başlıca məqsədidir;
- istehsal ehtiyatlarının saxlanması şəraitinin auditinin məqsədidir;

462 İstehsal ehtiyatlarının auditinin başlıca məqsədlərinə aiddir:

- istehsal məsrəflərinin tərkibində material xərclərinin payının müəyyən olunması;
- istehsal ehtiyatlarının saxlanması şəraitinin yoxlanması;
- material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması;
- istehsal ehtiyatlarının keyfiyyətinin yoxlanması;
- material xərclərinin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanması

463 Materialresurslarının saxlanması üzrə əməliyyatların auditi aşağıdakı audit prosedurlarını əks etdirir:

- hazır məhsulun daxil olmasının yoxlanması;
- MİE-nin saxlanması təşkilinin yoxlanılması
- material resurslarının silinməsinin düzgünlüyünün yoxlanılmasını
- çatışmayan qiymətlilərin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanılmasını
- material resursları üzrə ilkin sənədlərin tamlığının yoxlanması;

464 Material qiymətlilərinin silinməsi üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- MİE-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığının yoxlanılması
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması;
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması; MİE-nin saxlanılmasının təşkilinin yoxlanılması
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüğünün yoxlanması;
- MİE-nin saxlanılmasının təşkilinin yoxlanılması

465 Material resurslarının mədaxili üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüğünün yoxlanması;
- material xərclərinin silinmənin düzgünlüğünün yoxlanması;
- MİE-nin dəyərinin ödənilməsinin düzgünlüğünün yoxlanması;
- MİE-nin saxlanmasının təşkilinin yoxlanılması
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüğünün yoxlanması;

466 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- D-t 103 K-t 331
- D-t 103 K-t 431
- D-t 531 K-t 103
- D-t 103 K-t 531
- D-t 331 K-t 103

467 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüğünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi

468 QMA uçotu üzrə bütün əməliyyatların hesabatda əks etdirilməsinin yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması

469 QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüğünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi

470 Təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına qeyri maddi aktivlərin faktiki daxil olmasının yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması

- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi

471 Nizamnamə kapitalına yöneldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüğünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması

472 Qeyri maddi aktivlər üzrə müqavilə qiymətinin razılışdırılması protokolunun tərtib olunmasının auditinin hansı istiqamətinə aid olunur?

- QMA üzrə vergitutmanın düzgünlüğünün auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması

473 Qeyri maddi aktivlərin alqa-satçı müqaviləsinin tərtib olunmasının yoxlanması onların auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması;
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA dövriyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA üzrə vergitutmanın düzgünlüğünün auditi

474 Malgöndərənlərdən və ya emaldan gələn materialların uçota alınması üçün lazım olan ilkin sənəd:

- etibarnamə
- tələbnamə- qaimə
- çek
- limit- zabor kartı
- mədaxil orderi

475 Material-istehsalat ehtiyatlarının auditinin əsas istiqamətlərinə aid edilir:

- alıcılarla hesablaşmaların auditi
- mal göndərənlərlə hesablaşmaların auditi
- ümumi sənədlərin auditi
- material resurslarının mədaxili üzrə əməliyyatların auditi
- istehsal xərclərinin auditi

476 Material-istehsalat ehtiyatlarının auditi üçün informasiya mənbələrinə aid edilir:

- mühasibat balansı
- çatdırma müqavilələri, qaimələr
- ödəmə cədvəlləri
- inventarizasiya aktları
- təşkilatın uçot siyaseti haqqında qaydalar

477 Material-istehsalat ehtiyatlarının (MİE) tam və vaxtında mədaxil edilməsinin yoxlanması audit proseduru tətbiq olunur:

- MİE üzrə inventarizasiyası zamanı;
- MİE ilə bağlı müstəqim xərclərin auditü zamanı;
- MİE-nin auditü zamanı;
- MİE-na tələbatın ödənilməsinin auditü zamanı;
- MİE-nin keyfiyyətinin qiymətləndirilməsi zamanı

478 Material-istehsalat ehtiyatlarının (MİE) auditü zamanı aşağıdakı məsələlər yoxlanılır:

- MİE-ə tələbatın ödənilməsi;
- MİE-nin tam və vaxtında mədaxil edilməsi;
- MİE üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi
- hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
- MİE ilə bağlı müstəqim xərclərin uçotda əks olunasının düzgünlüyüünün müəyyən olunması;

479 Mühasib tərəfindən aylıq, rüblük və illik toplanmış əmək haqqı məbləğinə nəzarətin yoxlanması proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işəmuzd fəhlələrə əmək haqqının hesablanmasıın uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək haqqı üzrə icmal hesablamaların yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasıın düzgünlüyüünün yoxlanması;

480 Sexlərdə iş vaxtının uçotu tabelinin aparılması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işəmuzd fəhlələrə əmək haqqının hesablanmasıın uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasıın düzgünlüyüünün yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyüünün yoxlanması;

481 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- öz işçilərinə dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi

482 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- D-t «Digər qısamüddətli aktivlər» K-t «Alınmış qısamüddətli avanslar»
- D-t «Bank hesablaşma hesabları» K-t «Alınmış qısamüddətli avanslar»
- D-t «Gələcək hesabat dövrün xərcləri» K-t «Digər qısamüddətli aktivlər»
- D-t «Digər qısamüddətli aktivlər» K-t «Gələcək hesabat dövrün xərcləri»
- D-t «Alınmış qısamüddətli avanslar» K-t «Digər qısamüddətli aktivlər»

483 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t 244 K-t 801
- D-t 801 K-t 192
- D-t 543 K-t 244
- D-t 543 K-t 341
- D-t 341 K-t 543

484 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t 342 K-t 301
- D-t 341 K-t 534
- D-t 533 K-t 801
- D-t 801 K-t 533
- D-t 801 K-t 534

485 Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»

486 Deponent edilmiş əmək haqqı məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Əməyin ödənişi üzrə heyətinə olan borclar» K-t «Təhtəhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»

487 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı fiziki şəxslərdən gəlir vergisinin düzgün hesablanmaması faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüstlüğünə necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;

488 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı mükafat və hədiyyələrin dəyəri işçilərin ümumi gəlir məbləğinə daxil edilməməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüstlüğünə necə təsir göstərəcəkdir?

- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;

489 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı tikinti işlərinin aparılmasına əmk haqqı xərcləri məhsulun maya dəyərinə daxil edilməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatına necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- vergitutma bazası azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;

490 Sənaye müəssisəsində təhtəhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Kassa» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Inzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Istehsalat məsrəfləri» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Təhtəlhesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

491 Sənaye müəssisəsində keçmişdə ümidsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- «Hesabat dövrünün xalis mənfəəti»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Emissiya gəliri»;
- «Ümumi mənfəət (zərər)»;
- «Qanunvericilik üzrə ehtiyat»;

492 Məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işəmuzd fəhlələrə əmək haqqının hesablanmasıın uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasıın düzgünlüyüün yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyüün yoxlanması;

493 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyüün yoxlanması;
- işəmuzd fəhlələrə əmək haqqının hesablanmasıın uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasıın düzgünlüyüün yoxlanması;

494 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işəmuzd fəhlələrə əmək haqqının hesablanmasıın uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyüün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasıın düzgünlüyüün yoxlanması;

495 Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsini düzgün hesab edir:

- qeyri satış gəlirlərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə
- mənfəət hesabına
- işçinin öz hesabına
- məhsulun maya dəyərinə

496 Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasıన səciyyələndirir:

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»

- D-t «Hesabat ilinin xalis mənfəeti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat ilinin xalis mənfəeti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizamname) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

497 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış və veriləcək əmək haqqı;
- hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;
- yalnız ödəniləcəkəmək haqqı məbləği;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- hesablanmış əmək haqqı və tutulma məbləqləri;

498 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasi-bat yazılışını düzgün hesab edir?

- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t « Təhtəhesab məbləğlər»

499 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır

- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
- sexlərdə iş vaxtinin uçotu tabelinin aparılması;
- məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;
- bütün cavablar doğrudur;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyü;

500 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların üzgünlüğünün yoxlanması;
- işəmuzd fəhlələrə əmək haqqının hesablanması ucotu və ona nəzarətin təşkilinin yoxlanması;
- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin əziyyətinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüğünün yoxlanması;

501 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüğünün yoxlanması:

- hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;

502 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?

- 202-3;
- 202-5;
- 202-1;
- 202-7;
- 202-6;

503 Sənaye müəssisəsində təhtəlhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «Bank hesablaşma hesabları» K-t «Istehsalat məsrəfləri»
- D-t «Təhtəl hesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəl hesab məbləqlər» K-t «Istehsalat məsrəfləri»
- D-t «Kassa» K-t «Təhtəl hesab məbləqlər»
- D-t «Bank hesablaşma hesabları» K-t «Təhtəlhesab məbləqlər»

504 Sənaye müəssisəsində təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilər:

- D-t «Bank hesablaşma hesabları» K-t «Istehsalat məsrəfləri »
- D-t «Təhtəlhesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
- D-t « Istehsalat məsrəfləri » K-t «Təhtəl hesab məbləqlər»
- D-t «Təhtəlhesab məbləqlər» K-t «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t « Istehsalat məsrəfləri »

505 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Istehsalat məsrəfləri » K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Bank hesablaşma hesabları»

506 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı aditor tərəfindən düzgün hesab edilir?

- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
- D-t «Kassa» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Istehsalat məsrəfləri » K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»

507 Sənaye müəssisəsində təhtəlhesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Kassa» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Bank hesablaşma hesabları» K-t «Kassa»
- D-t «Təhtəlhesab məbləqlər» K-t «Kassa»
- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Bank hesablaşma hesabları»

508 Naryadalar, marşrut vərəqələri informasiya mənbəyi hesab olunur?

- kassa əməliyyatlarının auditinin;
- əsas vəsaitlərin auditinin;
- istehsal ehtiyatlarının auditinin;
- daxili hesablaşmaların auditinin;
- xarici hesablaşmaların auditinin;

509 Əmək qanunvericiliyi üzrə normativ-hüquqi sənədlərə riayət olunmasının, müxtəlif əmək haqqı və tutulmaların düzgünlüğünün yoxlanması:

- daxili hesablaşmalar üzrə uçotun auditinin məqsədidir;
- istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;

- xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
- hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;

510 Qazanxana işçisinə hesablanmış əmək haqqının hansı hesabın debetinə yazılmasını auditor düzgün hesab edir?

- əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;
- istehsalatda istifadə olunmuş köməkçi xammal;
- istehsalatda istifadə olunmuş əsas materiallar;
- köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;
- istehsalatda istifadə olunmuş köməkçi materiallar;

511 İşəmuzd qaydada fəhlələrə əmək haqqının hesablanması zamanı auditor hansı sənəddən istifadə edir?

- hesab-faktura;
- ştat cədvəli;
- iş vaxtının tabel uçotu;
- naryadlar;
- qaimə;

512 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq – 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- 346 000 man
- 302 000 man
- 273 000 man
- 350 000 man
- 306 000 man

513 Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bina, tikili və avadanlıqla» ;K-t «Bank hesablaşma hesabları»
- D-t «Inzibati xərclər» ; K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Bina tikili və avadanlıqlarla bağlı məsəflərin kapitallaşdırılması»; K-t «Inzibati xərclər»
- D-t «Gələcək hesabat dövlərin xərcləri»; K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

514 Kassadan təhtəlhesab məbləğin verilməsi üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Kassa»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Kassa»; K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Təhtəlhesab məbləğlər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

515 İşçilərə əmək haqqının hesalanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 532 K-t 401;
- D-t 202 K-t 533;
- D-t 217 K-t 341;
- D-t 432 K-t 341;
- D-t 341 K-t 432;

516 Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- satışdankənar xərclər;
- məhsulun faktiki maya dəyərinə;
- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- [satış üzrə xərclərin tərkibinə];
- məhsulun normativ maya dəyərinə;

517 Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- dolayı xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüşdürülr;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülr;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülr;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülr;

518 Əsas vəsaitlrin ilkin dəyərinin formalasdırılmasının yoxlanmsında hansı element nəzərə alınmamalıdır:

- əsas fəhlələrin əməklə haqqı
- idarəetmə heyətinin əmək haqqı
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- quraşdırma ilə bağlı xərclər

519 Normadan artıq ezamiyyət xərcləri məbləği silinir:

- işçinin öz vəsaiti hesabına
- xalis mənfəət hesabına
- gəlir hesabına
- gələcək dövrlərin gəlirləri hesabına
- məhsulun maya dəyərinə

520 Auditor əməliyyatların mühasibat uçotunda əks etdirilməsi zamanı uçot siyasetinə əməl olunmaması faktını aşkar edərsə:

- rəy verməkdən imtina etməlidir;
- uçot siyasetinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
- mənfi auditor rəyi verməlidir;
- müəyyən qeydlərlə auditor rəyi verməlidir;

521 Buraxılmış hazır məhsulun faktiki maya dəyəri hansı hesabın məlumatları əsasında müəyyən olunur:

- hazır məhsul;
- istehsal məsrəfləri;
- gələcək dövrlərin xərcləri;
- inzibati xərclər;
- kommersiya xərcləri;

522 Hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış və veriləcək əmək haqqı;
- hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;
- yalnız ödəniləcəkəmək haqqı məbləği;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- hesablanmış əmək haqqı və tutulma məbləqləri;

523 Təşkilatın işçisinə ödənilən doğum üzrə vəsait üzrə hansı yazılış qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- mənfəət vergisi tutulur;

- fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilmir;
- fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilir;
- gəlira daxil edilir, amma vergi tutulmur;
- fiziki şəxsin gəlirlərindən vergi tutulmuri;

524 Yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- əsas fəaliyyət üzrə xərclərə;
- kapital qoyuluşlarına;
- qeyri satış xərclərinə;
- məhsul satışına;
- əməliyyat xərclərinə;

525 Mühəsibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- təşkilatın fəaliyyətinin həcmindən;
- doğru cavab yoxdur;
- təşkilatın uçot sisteminin seçilməsindən;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyətindən;
- istehsalın sahə xüsusiyyətindən;

526 Satış üzrə xərclərin tərkibinə aid edilir :

- sexlərdə məmulatın qablaşdırılması xərcləri;
- əsas fəhlələrin əmək haqqı;
- reklam üzrə vergi;
- reklam xərcləri;
- avadanlıqların amortizasiyası;

527 Əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinir:

- gələcək dövrlərin xərclərinə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;
- norma daxilində istehsal məsrəflərinə;
- inzibati xərclərə;

528 Mühəsibat uçotu qaydasına görə hesabat ilinin digər xərcləri:

- hesabat ilində mənfəət və zərərlər hesabına köçürürlür;
- balans mənfəətinin tərkibində uçota alınır;
- mühəsibat hesabatında ayrıca açıqlanmasına ehtiyac yoxdur;
- mühəsibat hesabatında ayrıca açıqlanmalıdır;
- kommersiya xərclərinin tərkibində uçota alınır;

529 İstehsal ehtiyatları mühəsibat uçotunda necə qiymətləndirilir:

- müqavilə qiyməti ilə;
- normativ maya dəyəri ilə;
- plan maya dəyəri ilə;
- faktiki maya dəyəri ilə;
- bazar qiyməti ilə;

530 Plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- satışdankənar xərclərə;
- məhsulun normativ maya dəyərinə;
- məhsulun faktiki maya dəyərinə;

- satış üzrə xərclərin tərkibinə;

531 Köməkçi istehsal xərcləri bölüşdürürlür :

- istehsal sifarişlərinə proporsional;
- məməlatın emalı xərclərinə proporsional;
- istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- buraxılmış məhsulun həcminə proporsional;
- inzibati xərclərin həcminə proporsional;

532 Köməkçi istehsal xərcləri adətən bölüşdürürlür :

- istehlak olunmuş xidmətin miqdarına proporsional;
- buraxılmış məhsulun həcminə proporsional;
- məməlatın emalı xərclərinə proporsional;
- istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional;
- inzibati xərclərin həcminə proporsional;

533 Hansı sahədə bitməmiş istehsalın xüsusi çəkisi yüksək deyildir :

- kimya;
- kənd təsərrüfatı;
- maşinqayırma;
- çörəkbişirmə;
- gəmiqayırma;

534 Hesabat kalkulyasiyası tərtib olunur:

- ayrı-ayrı məməlat və ya iş üçün sifarişçilərlə hesablaşmadada qiyməti müəyyən etmək üçün;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;

535 Smeta kalkulyasiyası tərtib olunur:

- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- ayrı-ayrı məməlat və ya iş üçün sifarişçilərlə hesablaşmadada qiyməti müəyyən etmək üçün;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

536 Normativ kalkulyasiya tərtib olunur:

- istehsal olunmuş məhsulun faktiki maya dəyərini eks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;

537 Plan kalkulyasiyası tərtib olunur:

- istehsal olunmuş məhsulun faktiki maya dəyərini eks etdirir;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini eks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

538 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv hansıdır:

- vahid istehsalda bitməmiş istehsal qalıqlarının faktiki maya dəyəri ilə qiymətləndirilməsi ;
- ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;
- faktiki ümumistehsal xərclərinin istehsalat məsrəflərinə silinməsi;
- əsas vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- daxil olmuş mateorialların uçotu üçün ilkin sənəd hesab olunan mədaxil orderindən istifadə olunması;

539 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv deyildir:

- təşkilatın sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan ezamiyyə xərclərinin maya dəyərinə daxil edilməsi;
- hesabat dövrünün satılmamış məhsul qalığına düşən nəqliyyat xərclərinin istehsal xərclərinə daxil edilməssəs vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
- vahid istehsalda bitməmiş istehsal qalıqlarının normativ maya dəyəri ilə qiymətləndirilməsi ;
- ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;

540 Xərclərin natamam hesablanması metodundan ( direkt-kostinq ) istifadə zamanı:

- dolayı xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüşdürürlər;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürürlər;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürürlər;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürürlər;

541 Məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürürlər;
- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- dolayı xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüşdürürlər;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürürlər;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürürlər;

542 Məhsulun tam maya dəyərinin hesablanması metodu ilə direkt-kostinq sisteminin fərqi nədir ?

- müstəqim material məsrəflərinin bölüşdürülməsi qaydası;
- dəyişən xərcdərin bölüşdürülməsi qaydası;
- müstəqim əmək məsrəflərinin bölüşdürülməsi qaydası;
- sabit xərclərin bölüşdürülməsi qaydası;
- maşın və avadaqlıqların istismarı ilə bağlı xərclərin bölüşdürülməsi qaydası;

543 İstehsal prosesində çatışmazlıqlar müəyyən olunur:

- istehsal prosesində;
- istehsal xərcləri istiqamətləri üzrə material xərclərinin bğlüşdürülməsi cədvəlinin yoxlanması vasitəsi ilə;
- xərclərin bölüşdürülməsi cədvəllərində və aparılmış hesablama məlumatlarının üzləşdirilməsi vasitəsi ilə;
- inventarizasiya zamanı;
- analitik prosedur vasitəsi ilə;

544 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- hazır məhsula;
- iniziati xərclərə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

545 Inventarizasiya zamanı əksikgəlmələr aid edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
- təşkilatın əlavə kapitalına
- konkret günahkar şəxsə;

- əmtəə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;

546 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın əlavə kapitalında;

547 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın əlavə kapitalında;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;

548 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər vergi uçotunda əks etdirilir:

- satışdan kənar xərclərin tərkibində;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın xalis mənfəətində;
- təşkilatın əlavə kapitalında;
- əməliyyat xərclərinin tərkibində;

549 Malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə vergi uçotunda məbləq fərqi hara daxil edilir

- təşkilatın əlavə kapitalına;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- satışdan kənar xərclərə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;

550 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər hesablaşdırıldıqda hara daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın əlavə kapitalına;
- satışdan kənar xərclərə (gəlirlərə);
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;

551 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablaşdırıldıqda hara daxil edilir:

- təşkilatın əlavə kapitalına;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;
- satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

552 Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»;
- Digər debitor və kreditor borcları»;
- «Nizamnamə üzrə ehtiyat»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Ümumi mənfəət (zərər)»;

553 Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- ehtiyat kapitalına
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə
- məhsul satışından pul gəlirinə
- xalis mənfəətə

554 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq- 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- 273 000 man
- 350 000 man
- 302 000 man
- 306 000 man
- 346 000 man

555 Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
- xarici hesablaşmaların auditinin vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

556 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinmə-si-nin hansı qaydasını düzgün hesab edir:

- D-t «Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alicilar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Alicilar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

557 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühəsiat yazılışı hansı əməliyyatın düzgünlüyünü eks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunması

558 Sənaye müəssisəsində D-t 531 K-t 223 mühəsiat yazılışı hansı əməliyyatın düzgünlüyünü eks etdirir:

- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanması;

- malsatanların uzunmüddətli kreditor borçlarının hesablanması;

559 Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 343 K-t 801;
- D-t 801 K-t 343;
- D-t 401 K-t 221;
- D-t 221 K-t 401;
- D-t 223 K-t 501;

560 Əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 343 K-t 801;
- D-t 113 K-t 401;
- D-t 801 K-t 343;
- D-t 111 K-t 341;
- D-t 341 K-t 111;

561 Uzunmüddətli kreditlər üzrə fazlərin silinməsi üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 343 K-t 401;
- D-t 801 K-t 343;
- D-t 343 K-t 801;
- D-t 401 K-t 343;
- D-t 801 K-t 401;

562 Qısamüddətli kreditlər üzrə fazlərin alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 401 K-t 343;
- D-t 223 K-t 501;
- D-t 801 K-t 401
- D-t 801 K-t 343;
- D-t 343 K-t 801;

563 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin eks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- D-t 341 "Hesabat dövrünün xalis mənfəeti (zərəri)"
- D-t 631 "Maliyyə gəlirləri"
- D-t 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin svatışından digər gəlirlər"
- D-t 801 "Ümumi mənfəət (zərər)"
- D-t 202 "Istehsalat məsrəfləri"

564 Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasi-bat yazılışını düzgün hesab edir?

- D-t «Inzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borçları»
- D-t «Gələcək hesabat dövlərin xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borçları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borçları» K-t «Gələcək hesabat dövlərin xərcləri»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kommersiya xərcləri»

565 Sənaye müəssisəsində real debitor və kreditor borçlarının auditı aid edilir:

- xarici hesablaşmaların auditinin vəzifəsinə;

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;

566 Ayın sonunda inzibati xərclər təyin edilmişdir. Onların silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 721
- D-t 202 K-t 711
- D-t 202 K-t 601
- D-t 202 K-t 223
- D-t 223 K-t 202

567 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- kurs fərqləri
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- əvəzsiz alınmış aktivlər;
- təşkilatın pul vəsaitlərindən isitfadəyə görə alınmış faizlər

568 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- digər təşkilatın fəaliyyətində iştirakdan pay;
- əvəzsiz alınmış aktivlərin dəyəri;
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- kurs fərqləri;
- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

569 Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin eks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hazır məhsul»

570 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- D-t 223 K-t 221;
- D-t 204 K-t 205;
- D-t 205 K-t 204;
- D-t 204 K-t 202;
- D-t 221 K-t 223;

571 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 205;
- D-t 401 K-t 343
- D-t 343 K-t 401;
- D-t 201 K-t 202;
- D-t 205 K-t 221;

572 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühəsi—bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 205;
- D-t 401 K-t 343;
- D-t 343 K-t 401;
- D-t 201 K-t 202;
- D-t 205 K-t 221;

573 Uçot qiyməti ilə mədaxil olunmuş hazır məhsul üzrə hansı mühəsi—bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t 223 K-t 221;
- D-t 205 K-t 221;
- D-t 221 K-t 223;
- D-t 204 K-t 202;
- D-t 223 K-t 205;

574 Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayı:

- satış qiyməti üzrə;
- yalnız uçot dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- müqavilə və ya uçot qiyməti üzrə

575 Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir:

- bazar dəyəri üzrə
- plan maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- faktiki istehsal maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;

576 Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- təhvil-təslim qaiməsi, əmr-qaimə
- məhsulun yüklənməsi və satışı cədvəli;
- hazır məhsulun anbar uçotu vərəqəsi;
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsul buraxılışlı cədvəli

577 Sənaye müəssisəsində məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- təhvil-təslim qaiməsi;
- hesab-faktura;
- əmr-qaimə;
- hazır məhsul buraxılışı cədvəli
- əmtəə-nəqliyyat qaiməsi;

578 Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur:

- məhsul buraxılışı cədvəli
- hesab-faktura;
- əmr-qaimə;
- təhvil-təslim qaiməsi;
- əmtəə-nəqliyyat qaiməsi;

579 Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:

- doğru cavab yoxdur;
- istehsalın sahə xüsusiyyəti;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
- təşkilatın uçot sisteminin seçilməsi;
- təşkilatın fəaliyyətinin həcmi;

580 Auditor sənaye müəssisəsində kommersiya xərclərinin silinməsi üzrə hansı mühasi-bat yazılışını düzgün hesab edir?

- D-t «Kommersiya xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Hazır məhsul»
- D-t «Hazır məhsul» K-t «Kommersiya xərcləri»
- D-t «Satış» K-t «Kommersiya xərcləri»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

581 Nağd hesablaşma qaydasında məhsul satışı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Bank hesablaşma hesabları» K-t «Yüklənmiş mallar»
- D-t «Kommersiya xərcləri» K-t «Hazır məhsul»
- D-t «Kassa» K-t «Satış»
- D-t «Satış» K-t «Kassa»

582 Mülkiyyət hüququ ödəmələr həyata keçirildikcə nəzərdə tutulmuşdursa yüklənmiş mallar üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Bank hesablaşma hesabları» K-t «Yüklənmiş mallar»
- D-t «Kommersiya xərcləri» K-t «Hazır məhsul»
- D-t «Yüklənmiş mallar» K-t «Hazır məhsul»
- D-t «Malların satışı» K-t «Kassa»

583 Hazır məhsul hesabında hazır məhsul necə əks etdirilir:

- satış qiyməti üzrə;
- yalnız uçot dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- müqavilə və ya uçot qiyməti üzrə

584 Mühasibat uçotu və hesabatda satış üçün hazır məhsul necə əks etdirilir:

- bazar dəyəri üzrə
- plan maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- faktiki istehsal maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;

585 Tərtib olunmuş sənədlərə əsasən hazır məhsulun yüklənməsi üzrə hansı mühasi-bat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Yüklənmiş mallar» K-t «Hazır məhsul»
- D-t «Malların satışı»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Mallar»; K-t «Yüklənmiş mallar»
- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Malların satışı»; K-t «Kassa»

586 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Istehsalat məsrəfləri»
- D-t «Istehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «Inzibati xərclər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

587 Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasi-bat yazılışı aparılmalıdır?

- D-t «Material ehtiyatları» K-t «Inzibati xərclər»
- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «Istehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t «Inzibati xərclər» K-t «Material ehtiyatları»

588 Istehsala xərclərin auditinin informasiya mənbəyi hansıdır:

- 241,242, 434, 5334
- 711, 721, 731, 741
- 202, 222, 225, 231
- 202, 711, 721, 731
- 223, 225, 231, 401

589 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- D-t 202 “Istehsalat məsrəfləri”
- D-t 611-1 “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”
- D-t 801 “Ümumi mənfəət (zərər)”
- D-t 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t 631 “Maliyyə gəlirləri”

590 Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsin düzgün sayılır?

- 202-5
- 202-2
- 202-1
- 202-7
- 202-3

591 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirmiştir. Materialların uçota alınmasından əvvəl ödənilən kreditin faizləri auditor tərəfindən daxil edilir

- nəqliyyat xərclərinə
- digər xərclərə
- materialın dyərinə
- məhsulun maya dəyərinə
- əmək haqqına

592 Əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar K-t «Istehsalat məsrəfləri»
- D-t «Inzibati xərclər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Kassa»
- D-t «Istehsalat məsrəfləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

593 Kommersiya xərcələrinin silinməsi üzrə hansı mühəsi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»; K-t «Satış»  
 D-t «Ümumi mənfəət (zərər)»; K-t «Kommersiya xərcləri»  
 D-t «Hazır məhsul»; K-t «Kommersiya xərcləri»  
 D-t «Satış»; K-t «Kommersiya xərcləri»  
 D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»; K-t «Kommersiya xərcləri»

594 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»; K-t «Bank hesablaşma hesabları»  
 D-t «Təhtəhesab məbləqlər»; K-t «Bank hesablaşma hesabları»  
 -t «Inzibati xərclər»; K-t «Bank hesablaşma hesabları»  
 D-t «Digər deitor və kreditor borcları»; K-t «Bank hesablaşma hesabları»  
 D-t «Təhtəhesab məbləqlər»; K-t «Digər deitor və kreditor borcları»

595 Digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- məhsul satışına;  
 maliyyə qoyuluşlarına;  
 əsas fəaliyyət üzrə xərclərə;  
 əməliyyat xərclərinə;  
 qeyri satış xərclərinə;

596 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühəsi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları»; K-t «Istehsalat məsrəfləri»  
 D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»  
 D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»  
 D-t «Istehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»  
 D-t «Inzibati xərclər»; K-t «Material ehtiyatları»

597 Istehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»  
 D-t «Material ehtiyatları» K-t «Istehsalat məsrəfləri»  
 D-t «Inzibati xərclər»; K-t «Material ehtiyatları»  
 D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»  
 D-t «Istehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»

598 D-t Inziabi xərclər K-t Torpaqtikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- norma daxilində istehsal məsrəflərinə;  
 ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;  
 əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;  
 ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;  
 xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;

599 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəller başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;  
 ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;

- ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
- ləğv olunmuş sifarişlər üzrə ittiq necə müəyyən edilmiş və mühasibat uçotunda əks etdirilmişdir;
- ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;

600 Yoxlama prosesində auditor işçiyə ev tikintisi üçün edilən maddi yar-dımın məhsulun maya dəyərinə daxil edilməsi faktını aşkar etmişdir. Həmin ödəniş məbləği üzrə qeyri büdcə fonduna vəsait hesablanmış və maya dəyərinə silinmişdir. Bu halda auditorun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- əməliyyat düzgün deyildir, hesabat qeyri dürüst qiymətləndirilir;
- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- auditor əməliyyatı əsassız hesab edir, ödəmə və ona görə hesablan məbləq təşkilatın xüsusi mənbələri hesabına silinməlidir;
- qayda pozuntusu çox ciddi olugundan auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;

601 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı birbaşa xərclər səviyyəsində qiymətləndirərkən :

- ümmümistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolayı xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- bitməmiş istehsal emalda olan xammal, materialların dəyəri üzrə qiymətləndirilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

602 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı plan maya dəyəri ilə qiymətləndirərkən:

- ümmümistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolayı xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

603 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
- ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
- qalan qiymətlilərdən istifadə səviyyəsi;
- ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;

604 Bitməmiş istehsala daxil edilmir :

- tam komplektləşdirilməmiş məhsul;
- işlənmənin bütün mərhələlərini keçməmiş məhsul (yarımfabrikat);
- sifarişçi tərəfindən qəbul olunmamış natamam iş;
- işlənməyə verilməmiş materiallar və alınmış yarımfabrikatlar;
- texnikinəzarət bölməsi tərəfindən qəbul olunmamış hazır məmulat;

605 Ləğv olunmuş sifarişlər üzrə xərclər silinir:

- kommersiya xərclərinin tərkibinə;
- bitməmiş istehsalın tərkibinə;
- hazır məhsulun tərkibinə;
- qeyri satış xərclərin tərkibinə;
- istehsal maya dəyərinə;

606 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri:

- balans mənfəətinin tərkibində verilir;
- mühasibat hesabatında ayrıca verilmir;
- hesabat dövrünün mənfəətinə silinmir;
- hesabat dövrünün mənfəəti hesabına silinir;
- kommersiya xərclərinin tərkibində verilir;

607 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kalkulyasiya xərc maddələri kəsiyində adı fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- xərc elementləri kəsiyində adı fəaliyyət növü üzrə xərclər;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;

608 Təşkilatın uçot siyaseti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- kalkulyasiya maddələri kəsiyində adı fəaliyyət növü üzrə xərclər;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;

609 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- mənfəət məbləğini təhrif etdiyinə görə təşkilat cərimə ödəməlidir;
- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;

610 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- vergi tutulan mənfəət məbləği faiz həcmində artırılmalıdır;
- əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
- əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
- qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfi rəy verməlidir;

611 Bitməmiş istehsalın faktiki maya dəyəri ilə qiymətləndirilməsi zamanı:

- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;
- ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
- «Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
- bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə qiymətləndirilməsinə icazə verilir;

612 Hansı növ istehsalda bitməmiş istehsal müstəqim xərclər məbləğində qiymətləndirilir:

- qısa texnoloji tsiklli istehsaldır;
- qapalı tipli səhmdar cəmiyyətlərində;
- açıq tipli səhmdar cəmiyyətlərində;
- fərdi istehsaldır;
- kütləvi və partiyalarla istehsal zamanı;

613 Hansı növ istehsalda bitməmiş istehsal plan maya dəyəri ilə qiymətləndirilir:

- qapalı tipli səhmdar cəmiyyətlərində;
- qısa texnoloj tsiklli istehsalda;
- fərdi istehsalda;
- açıq tipli səhmdar cəmiyyətlərində;
- kütləvi və partiyalarla istehsal zamanı;

614 Hansı növ istehsalda bitməmiş istehsalat faktiki maya dəyəri ilə qiymətləndirilir:

- qapalı tipli səhmdar cəmiyyətlərində;
- açıq tipli səhmdar cəmiyyətlərində;
- fərdi istehsalda;
- kütləvi və partiyalarla istehsal zamanı;
- qısa texnoloji tsiklli istehsalda;

615 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı ehtiyat qalıqlarının mühasibat balansında göstərilən məbləği:

- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmən azdır ;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmən çoxdur;
- doğru cavab yoxdur;
- kalkulyasiya metodları ehtiyat qalıqlarının həcmində təsir göstərmir;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;

616 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı mənfəət və zərər haqqında hesabatda göstərilən mənfəət məbləği:

- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən çoxdur;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən azdır ;
- doğru cavab yoxdur;
- kalkulyasiya metodları mənfəətə təsir göstərmir;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;

617 Bir cinsli avadanlıq lardan istifadə olunan müəssisələrdə dolayı xərclərin bölüşdürülməsinin əsas metodunu göstərin?

- bir fəhlə hesabı ilə adam-saat ərzində məhsul buraxılışının miqdarına proporsional ;
- avadanlığın iş saatının miqdarına proporsional ;
- faktiki məhsul buraxılışına maşın-saat əmsalı bazasında avadanlığın işinin normativ səviyyəsinə proporsional olaraq;
- Əsas istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- məmulatın emal edilməsi xərclərinə proporsional;

618 Təhtəhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühəsi-bat yazılışı audi-tor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Istehsalat məsrəfləri»
- D-t «Istehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «Inzibati xərclər» K-t «Təhtəhesab məbləğlər»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

619 Təhtəhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Istehsalat məsrəfləri» K-t «Təhtəhesab məbləğlər»
- D-t «Inzibati xərclər» K-t «Təhtəhesab məbləğlər»
- D-t «Kassa» K-t «Təhtəhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «Təhtəhesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

620 D-t 244 K-t 221 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- Təhtəlhesab şəxsdən verginin tutulması;
- Təhtəlhesab şəxs tərəfindən istifadə olunmamış məbləğin tutulması;
- Təhtəlhesab şəxsə avansın verilməsi;
- Təhtəlhesab şəxsə əmək haqqının verilməsi;
- Təhtəlhesab şəxsə avansın verilməsi üçün hesabından pulun çıxarılması;

621 Büdcəyə ödəmələrin gecikdirilməsi ilə bağlı faizin əks etdirilməsinin hanəsi variantı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Istehsalat məsrəfləri»
- D-t «Inzibati xərclər»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Ümumi mənfəət (zərər)»
- D-t «Sair əməliyyat gəlirləri»

622 Təbii fəlakət nəticəsində boşdayanmalardan itgilər aşağıdakı hesabda uçota alınır:

- kommersiya xərcləri;
- hazır məhsul;
- ümumi mənfəət (zərər);
- istehsalat məsrəfləri;
- inzibati xərclər;

623 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- maliyyə nəticələrinə;
- gələcək dövrün xərclərinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə;

624 Müqəssir şəxsdən eksikgəlmənin tutulması mümkün olmadıqda silinir?

- ümumistehsal xərclərinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə

625 Baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyü necə yoxlanılır:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüğünün üzvləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesaların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların dövriyyəsi üzrə məbləği hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

626 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar üzrə hesablanmış faiz xərcləri hara daxil edilir:

- təşkilatın xalis mənfəətinə
- satışdan kənar xərclərin tərkibinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

627 İstənilən borc öhdəliyi növü üzrə faiz xərci daxil edilir:

- təşkilatın xalis mənfəətinə;
- satışdan kənar xərclərin tərkiiinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

628 Əgər kontragent-rezidentlər arasında hesablaşmaların müqavilədə göstərilən xarici valyutada deyil, manatla aparılırsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar gəlirlərin və xərclərin tərkiiinə;
- təşkilatın əlavə kapitalına;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;

629 Yoxlanılan təşkilatın qeyri rezident malgöndərəni varsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar gəlirlərin və xərclərin tərkiiinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;
- təşkilatın xalis mənfəətinə;

630 Əvvəllər alınmış və tələb olunmamış avans məbləği üzrə hansı mühasibat yazılışını auditor doğru hesab edir:

- D-t 543 K-t 244
- D-t 341 K-t 543
- D-t 244 K-t 543
- D-t 443 K-t 801
- D-t 543 K-t 341

631 Auditor təşkilat tərəfindən işlərin təhvil verilməsi halında alınmış avans i üzrə əvvəl hesablanmış ƏDV –ə hansı mühasibat yazılışını doğru hesab edir: (Çəki: 1

- 192 K-t 245
- D-t 245 K-t 241
- D-t 241 K-t 245
- D-t 543 K-t 521
- D-t 245 K-t 192

632 Auditor təşkilat tərəfindən alınmış avans məbləği əsasında işləri təhvil verdikdə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 192, 243
- D-t 244, 245 K-t 241, 2342
- D-t 241, 242 K-t 244, 245
- D-t 443, 543 K-t 171, 211
- D-t 192, 243 K-t 244, 245

633 Auditor alınmış avans məbləği üzrə hesablanmış ƏDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 245 K-t 192
- D-t 245 K-t 241
- D-t 241 K-t 245
- D-t 543 K-t 521
- D-t 192 K-t 245

634 Auditor alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 192, 243
- D-t 244, 245 K-t 241, 242
- D-t 241, 242 K-t 244, 245
- D-t 221, 223 K-t 443, 543
- D-t 192, 243 K-t 244, 245

635 Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:

- plan maya dəyəri ilə;
- bazar qiyməti ilə;
- normativ maya dəyəri ilə;
- faktiki maya dəyəri ilə;
- müqavilə qiyməti ilə;

636 Malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin keyfiyyəti yoxlanılır: Müştərinin maliyyə hesabatlarının yoxlanması gedışatında;

- Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir;
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu yoxdandıqdan sonra;
- malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar aşkar edildikdən sonra;
- malsatan və podratçılarla hesablaşmaların audit yoxlanmasının plan və programını tərtib etməzdən qabaq;
- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması yoxdandıqdan sonra;

637 Malsatan və podratçılarla hesablaşmaların audit yoxlanmasının plan və programını tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması;
- malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;
- müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;

638 Hesabat dövründə istifadə olunmamış materialların aşkar edilməsi auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətlilərindən istifadənin təhlil olunması;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimmsəmələrin uçotunun auditi;

639 Material qiymətlilərinin inventarizasiyasının tamlığının və keyfiyyətinin yoxlanması auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətlilərindən istifadənin təhlil olunması ;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimmsəmələrin uçotunun auditi;

640 Material qiymətlilərinin mədaxil edilməsinin tamlığının və qiymətləndirilməsinin düzgünlüğünün yoxlanması auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərindən istifadənin təhlil olunması ;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;

- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

641 Material qiymətlilərinin saxlanmasıñ öyrənilməsi auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətlilərinin icmal uçotunun auditi;
- material qiymətlilərindən istifadəninin təhlil olunması ;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;

642 Isteħħal müəssisələrində kommersiya xərclərinin silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 202;
- D-t 202 K-t 601;
- D-t 711 K-t 601;
- D-t 601 K-t 711;
- D-t 601 K-t 203;

643 D-t 601 K-801 mühasibat yazılışı hansı halda tərtib olunur?

- satılmış məhsulun maya dəyəri silindikdə;
- məhsul alıcıya yola salındıqda;
- ƏDV hesablandıqda
- satışın nəticəsi eks etdirildikdə;
- satışla əlaqədar xərclər silindikdə;

644 Auditor sənaye müəssisəsində hesabatt ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- D-t 302 D-t 801
- D-t 534 K-t 311
- D-t 311 K-t 534
- D-t 341 K-t 534
- D-t 801 K-t 302

645 Auditor xalis pul axınıni araşdırarkən nəyi əsas götürməlidir?

- Hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmi
- Hesabat dövrü və plan dövründə olan pul məbləğləri arasındaki fərq
- Dövriyyədə olan pul vəsaitlərinin məbləği
- Mənfi və müsbət pul axınları arasındaki fərq
- Müəssisənin hesablaşma hesabında olan pul qalığı

646 Keçən ilin bölüşdürülməmiş mənfəətinin bölüşdürülməsinin hansı istiqamətləri auditor tərəfindən düzgün hesab olunur?

- nizamnamə kapitalının artırılmasına
- iştirakçılara çatası gəlirin ödənilməsinə
- xüsusi fondların genişləndirilməsinə
- bütün cavablar doğrudur
- ehtiyat kapitalının artırılmasına

647 Auditor faktiki mənfəət məbləğini yoxlayarkən nəyə xüsusi diqqət yetirməlidir?

- Digər satışdan mənfəətə və sair satışdan gəlirlərə
- Məhsulun (iş və xidmətin) həcmində

- Bütün yuxarıda göstərilən məlumatlara
- Satılmış məhsulun maya dəyərinə
- Məhsulun (iş və xidmətin) satışından pul gəlirinə

648 Əsas vəsaitlərin satışı və çıxması üzrə əməliyyatların yoxlanması zamanı onların hansı hesab üzrə həyata keçirilməsinə diqqət verilməlidir:

- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

649 Alınması mümkün olmayan və ötən illərdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğ hansı hesabda uçota alınır:

- «Nizamnamə üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis smənfəəti (zərəri)»;
- «Digər debitor və kreditor borcları»;
- «Ümumi mənfəət (zərər)»;
- «Qanunvericilik üzrə ehtiyat»;

650 AR Vergi Kodeksinə görə qeyri satışdan gəlirlərə aid deyildir:

- təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- evəzsiz alınmış aktivlər;
- kurs fərqləri

651 Hesabatt ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönə oldikdə hansı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları» K-t «Emissiya gəliri»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Emissiya gəliri» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»

652 Ixrac əməliyyatlarından xarici valyutada pul daxilolmaları köçürürlür:

- hesablaşma hesabına
- bankdakı xüsusi hesablara
- tranzit valyuta subhesabına
- cari valyuta subhesabına
- xaricdəki valyuta hesabına

653 Mənfəət vergisinin hesablanmasından düzgünlüyünü yoxlayarkən auditor hansı hesabın məlumatlarından istifadə edir?

- 344
- 341
- 801
- 901
- 342

654 Əsas vəsaitin satışından zərər üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» «Hesabat ilinin xalis mənfəəti zərəri»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»

655 Məhsul satışından mənfəət üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»

656 Xarici valyutaya nisbətən manatın cari kursının dəyişməsi ilə əlaqədar valyuta hesabında qalıqlar üzrə kurs fərqi hansı hesaba aid edilir? (Çəki: 1)

- Digər ehtiyatlar
- Qanunvericilik üzrə ehtiyat
- Digər debitor və kreditor borcları
- «Ümumi mənfəət (zərər)»
- Gələcək hesabat dövrlərin gəlirləri

657 Birgə fəaliyyət iştirakçısına çatası mənfəət əks etdirilir:

- xalis mənfəətin tərkibində;
- digər müəssisələrində iştirakdan pul gəlirinin tərkibində;
- satışdan pul gəlirinin tərkibində;
- əməliyyat gəlirinin tərkibində;
- satışdan kənar gəlirlərin tərkibində;

658 Təşkilatın mənfəətinin strukturu və dtnamikasının qiymətləndirilməsi:

- maliyyə ənticələrindən istifadənin düzgünlüğünün normativ yoxlanmasıdır
- mühasibat uçotunun metodudur;
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- analitik prosedurdur
- statistik metoddur

659 Ehtiyatların formallaşmasının yoxlanması hesablanması:

- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- statistik metoddur
- mühasibat uçotunun metodudur;
- maliyyə ənticələrindən istifadənin düzgünlüğünün normativ yoxlanmasıdır
- analitik prosedurdur

660 Dividendlərin hesablanması:

- analitik prosedurdur
- mühasibat uçotunun metodudur;
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- maliyyə ənticələrindən istifadənin düzgünlüğünün normativ yoxlanmasıdır
- statistik metoddur

661 Digər fəaliyyət növlərinin maliyyə nəticələrinə aid edilmir:

- qeyri maddi aktivlərin satışının nəticələri
- əmtəə- material qiymətlilərinin satışının nəticələri;
- əsas vəsaitlərin satışının nəticələri;

- əvəzsiz alınmış aktivlər
- qiymətli kağızların satışının nəticələri

662 Məhsulun və kapitalın rentabelliyyinin hesablanması və qiymətləndirilməsi:

- maliyyə ənticələrindən istifadənin düzgünlüğünün normativ yoxlanmasıdır
- mühasibat uçotunun metodudur;
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- analitik prosedurdur
- statistik metoddur

663 Qeyri satışdan gəlirlərə aid deyildir:

- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- əvəzsiz alınmış aktivlər;
- digər təşkilatın fəaliyyətində iştirakdan pay
- kurs fərqləri

664 Qeyri satışdan gəlirlərə aiddir:

- aktivlərin yenidən qiymətləndirilməsi
- təşkilata dəymış zərərin ödənilməsi;
- müqavilə öhdəliklərinin pozulmasına görə cərimə, dəbbələmə;
- təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər
- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

665 Normativdən artıq ezamiyyə xərcləri hansı mənbə hesabına silinməlidir:

- məhsulun maya dəyərinə
- mənfəət hesabına
- qeyri satış gəlirlərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə
- işçinin öz hesabına

666 Birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilir:

- ehtiyat kapitalına
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

667 Tələb olunma vaxtı ötmüş, təşkilatın gəliri kimi tanına kreditor borcları daxil edilir:

- ehtiyat kapitalına
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- qeyri satış gəlirlərinə
- əməliyyat gəlirlərinə

668 Bank ayın sonunda onun hesablarında olan pul vəsaiti qalıqları üzrə faiz formasında gəlir hesablayır. Həmin məbləq nəyin tərkibinə daxildir:

- ehtiyat kapitalına
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

**669 ƏDV hansı mənbədən ödənilir?**

- marjinal mənfəətdən
- balans mənfəətindən
- xalis mənfəətdən
- satışdan pul gəlirindən
- vergiyə cəlb olunan mənfəətdən

**670 Əməliyyat gəlirlərinə aid edilir?**

- istiqrazlar üzrə faiz gəlirləri
- müsbət kurs fərqi
- siğorta ödəmələrinin alınması
- əmlakın icarəyə verilməsindən gəlirlər
- əvəzsiz alınmış aktivlər

671 Vergitutma mənfəətinin məbləği 300 min manat, mənfəət vergisi üzrə güzəştin hesablanması zamanı nəzərə alınan xərc 24 min manatdır. Vergiyə cəlb olunan mənfəət məbləğini müəyyən edin?

- 216 min manat
- 324 min manat
- 276 min manat
- 256 min manat
- 376 min manat

**672 Təşkilatın işçilərinə dividendin hesablanması üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?**

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)»; K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»; K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» ;K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

673 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- təşkilatın pul vəsaitlərindən isitfadəyə görə alınmış faizlər
- kurs fərqləri
- əvəzsiz alınmış aktivlər;

674 Əvvəllər satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapital» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapital» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Nominal (nizamnamə) kapital» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»

675 Emissiya gəlirinin ehtiyat kapitalına hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Emissiya gəliri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Emissiya gəliri»
- D-t «Emissiya gəliri» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Emissiya gəliri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Emissiya gəliri»

676 Təsisçilərin payının faktiki daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesablar;
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t pul vəsaitlərinin uçotu hesabları;
- D-t pul vəsaitlərinin uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalı»;
- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

677 Əvvəller satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

678 Emissiya gəlirinin ehtiyat kapitalına hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Emissiya gəliri»
- D-t «Bank hesablaşma hesabları» K-t «Emissiya gəliri»
- D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Emissiya gəliri»
- D-t «Emissiya gəliri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Emissiya gəliri» K-t «Nizamnamə üzrə ehtiyat»

679 Ləğv edilmiş səhmlərin nominal dəyəri ilə nizamnamə kapitalının azalmasına silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti zərəri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»

680 İştirakçıların paylarının xammal, material və digər formalarda daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Digər ehtiyatlar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Material ehtiyatları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Material ehtiyatları»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»

681 Pul formasında ödənilmiş kapitalın hər bir iştirakçının payının ödənilməsinə daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti zərəri»
- D-t «Bank hesablaşma hesabları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

682 Cəmiyyət tərəfindən geri alınmış səhmlər əldə olunan tarixdən sonra il ərzində aşağıdakı qiymətlə satılmalıdır:

- alış qiymətindən aşağı olmayan qiymətlə;
- bazar qiyməti ilə;
- müqavilə qiyməti ilə;
- cəmiyyətin direktorlar şurasının müəyyən etdiyi qiymətlə;
- nominal qiyməti ilə;

683 Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə audit olunan şəxsin nizamnamə kapi-ta-lının tam ödənilməməsi faktı aşkar edildikdə:

- auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını mütləq bildirməyə əsas verir;
- mühəsibat uçotu və hesabatda iştirakçıların borcunun əks etdirilməsinin düzgünlüyünü yoxladığından auditor üçün əhəmiyyət kəsb etmir;
- auditor rəyinin verilməsində imtina üçün əsasdır;
- auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını bildirməyə əsas verə bilər;
- mənfi auditor rəyinin verilməsi üçün əsasdır;

684 Nizainamə kapitalının təşkilatın xalis aktivlərinin dəyərinə çatdırılması zamanı hesabat dövrünün zərərinin mühəsibat balansından silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nizamnamə üzrə ehtiyat»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərər)»

685 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

686 Bölüşdürülməmiş mənfəətin müəyyən hissəsinin ehtiyat kapitalına ayrılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)» K-t «Qanunvericilik üzrə ehtiyat»
- D-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»

687 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin amortizasiyasının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqların amortizasiyası»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

688 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqlar» -t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Hesabat dövrünün xalis mənfəeti (zərəri)»

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»

689 D-t Hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t Nominal (nizamnamə) kapitalı yazılışı nəyi əks etdirir?

- məqsədli daxilolmaların nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- yüksəm fondunun müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- digər ehtiyatların müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- əvəzi ödənilmədən qiymətlilərin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- hesabat dövrünün xalis mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;

690 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- əsas fəaliyyət üzrə xərclərə;
- kapital qoyuluşlarına;
- əməliyyat xərclərinə;
- qeyri satış xərclərinə;
- məhsul satışına;

691 Xüsusi kapitalın tərkibinə daxil deyildir:

- əlavə kapital
- gələcək dövrlərin gəlirləri
- məqsədli maliyyələşdirmə və daxilolmalar
- ötən illərin bölüşdürülməmiş mənfəəti
- ehtiyat kapitalı

692 Xüsusi kapitalın artımının bilavasitə mənbəyi:

- kreditlərin cəlb olunması
- maliyyə qoyuluşları
- istiqrazların buraxılması
- səhmlərin emissiyası
- yeni səhmlərin buraxılması

693 Müəssisədə normativ və ya plan maya dəyəri göstəricisindən istifadə aşağıdakı hesabdan istifadənin əsas şərtidir:

- yüklənmiş mallar;
- məhsul buraxılışı
- gələcək dövrlərin xərcləri;
- satış;
- hazır məhsul;

694 Hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- hazır məhsulun anbar uçotu vərəqəsi;
- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- hazır məhsul buraxılışı cədvəli
- məhsulun yüklənməsi və satışçı cədvəli;
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;

695 Məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- əmr-qaimə;
- hesab-faktura;
- əmtəə-nəqliyyat qaiməsi;
- təhvil-təslim qaiməsi;
- hazır məhsul buraxılışı cədvəli

696 Hazır məhsulun uçotu üzrə ilkin sənəd:

- əmr-qaimə;
- hesab-faktura;
- əmtəə-nəqliyyat qaiməsi;
- məhsul buraxılışı cədvəli
- təhvil-təslim qaiməsi;

697 Bağlanmış müqaviləyə əsasən mülkiyyət hüququ satıcıdan alıcıya keçidkədə məhsul mühasibat uçotunda necə əks etdirilir:

- yüklənmiş məhsul;
- satılmış məhsul;
- məsul saxlanmada olan məhsul;
- bitməmiş istehsal
- hazır məhsul;

698 Təşkilat məhsul buraxılışı hesabından istifadə etmədən məhsu buraxılışının uçotunu aparır.

- satış və ya uçot qiyməti ilə
- Bu halda faktiki maya dəyəri ilə;
- «Hazır məhsul» hesabında məhsul buraxılışı əks etdirilir;
- normativ və ya plan istehsal maya dəyəri ilə;
- müqavilə və ya uçot qiyməti ilə;

699 Mühəsibat balansında hazır məhsul necə əks etdirilir:

- normativ və ya faktiki maya dəyəri ilə
- yalnız faktiki maya dəyəri ilə
- müqavilə qiyməti ilə
- satış qiyməti ilə
- uçot qiyməti ilə

700 Yenidən qiymətləndirmə ilə əlaqədar əmlakın dəyərinin artması nəticəsində nizamnamə kapitalının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Qanunvericilik üzrə ehtiyat»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»